



Torpağın əsl sahibləri onu yeni həyata qaytarırlar

Yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanışlıq



Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri



Mehmandarovların malikanə kompleksində bərpa işləri



Hotel və konfrans mərkəzində tikinti işləri davam edir



Xüsusi nümayəndəliyin binasında hər cür şərait yaradılıb



Təmir və bərpa olunan hotelə baxış



1 sayılı Şuşa tam orta məktəbin binasının tikintisi sürətlə davam etdirilir



İlham Əliyev yeni tarixin mükəmməl yol xəritəsini çəkir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi və "dəmir yumruğu" ilə Qarabağda tarixi Zəfəri təsdiq edən 10 noyabr 2020-ci il sazişində regionun təhlükəsizliyi və inkişafı, habelə dünya ölkələri ilə inteqrasiyanın daha da genişləndirilməsi üçün zəruri və əhəmiyyətli olan Zəngəzur və Laçın dəhlizlərinə dair maddələrin yer alması beynəlxalq münasibətlərdə yeni bir dalğanın meydana çıxması ilə nəticələnmişdir.

Avrasiya coğrafiyasında yeni İpək yolu marşrutunun yaradılması üçün xüsusi əhəmiyyətə malik olan Zəngəzur və Laçın dəhlizləri dünya birliyinin gündəmində mühüm yer tutmağa başlamışdır.

Prezident İlham Əliyevin bəyanatlarında ölkəmizin heç də ərazi iddialarında olmayaq, vaxtilə boşeviklərin köməyi və iştirakı ilə zərərli müdafiə olunmuşdur. Hazırda Zəngəzur dəhlizinin yaradılması üçün həm Naxçıvan Muxtar Respublikası tərəfdən, həm də Zəngilan-Ağbend istiqamətində aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, həyata keçirilən nəqliyyat-logistika layihələri bu dəhlizin mütləq yaradılacağına düşünməyə tam əsas verir.

Ali Baş Komandan Qələbənin başlanğıc məkanında düşmənin bir daha baş qaldıra bilməyəcəyini bəyan etdi

2 il əvvəl Ermənistanın növbəti hərbi təxribatlarından sonra başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycanın yüksəlişinin, ordumuzun yüksək döyüş qabiliyyətinin təcəssümü olan bu qələbə nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi, respublikamızın ərazi bütövlüyü bərpa olundu. Bu hadisə yalnız müasir müstəqilliyimizin deyil, bütün dövlətçilik salnaməmizin ən böyük hadisələrindən biri olaraq tariximizi şərəfləndirdi, gələcəyimizə işıq saldı, Azərbaycanın müasir tarixində yeni dövrün başlanğıcı oldu.

Şahidlərimizin qanı yerdə qalmadı

Müharibə itkisiz olmur və torpaq uğrunda ölənlər varsa və təndir. Prezident İlham Əliyevin səərəncamı ilə Vətən müharibəsinin başlandıqı tarix respublikamızda Anım günü kimi təsis olunub. Bu tarixin əbədiləşdirilməsi zərurəti ona əsaslanır ki, torpaqlarımızı qanı, canı bahasına işğaldan azad edərək tarixi ədalətin bərpasını təmin edən, xalqımızın başını ucaldan qəhrəman hərbiçilərimizin qanı yerdə qalmamış, şahidlərimizin qisası döyüş meydanında alınmışdır.

İkinci Qarabağ müharibəsinin başlanmasından iki il ötür. İllər keçdikcə 2020-ci ilin 27 sentyabrından noyabrın 8-dək baş verən Vətən müharibəsi Azərbaycan xalqının tarixində nə kimi iz qoyduğunun önəmi daha çox dərk ediləcək. Qafqazda Azərbaycan adlı ölkənin, xalqın nə dərəcədə güclü, mətin və qürurlu olduğu getdikcə daha qabarıq görünəcək.

Tarixinin ən şərəfli dövrünü yaşayan qalib Azərbaycanın regionda yaratdığı yeni realitqlar bu gün beynəlxalq birlik tərəfindən də təqdir edilir. Bunu şərtləndirən ən əsas amil qalib komandan kimi İlham Əliyevin Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması yolunda atdığı addımlar, irəli sürdüyü təşəbbüslərdir. Qarabağ münaqişəsini "dəmir yumruğu"la həll edən Azərbaycan Prezidenti indi dəmir iradə ilə postmüharibə dövründə regionda sülhün, barışın öldü olumasını prioritet məsələ kimi müəyyənləşdirir. Müharibədən ötən iki ildə siyasi proseslərə, İlham Əliyevin çıxışlarına, irəli sürdüyü

"Dəmir yumruğu"un sülh missiyası



təkliflərə, apardığı danışıqlara nəzər yetirsək, birmənalı şəkildə buna şahidlik etmiş olarıq.

Gücün hüququ ilə ədalətin bərpası

Bu bir həqiqətdir ki, 44 günlük müharibədə Azərbaycanın qələbəsinin legitimliyi dünyanın əksər geosiyasi qütbləri tərəfindən qəbul edilib. Bununla yanaşı, işğaldan azad etdiyimiz ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpası da beynəlxalq birlik tərəfindən tanınıb.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri

Yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanışlıq



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində inşa edilən yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi. Bildirildi ki, tikintinin ümumi sahəsi 8 hektara yaxındır. Yaşayış kompleksi 23 bina-dan ibarət olacaq. Səkkiz binanın tikintisinə

bu il iyulun 1-də, digər 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Məlumat verildi ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil olacaq. Burada birotəqlı mənzillərin sayı 28, ikiotaqlı mənzillərin sayı 195, üçotaqlı mənzillərin sayı 190, dördotaqlı mənzillərin sayı 30, beşotaqlı mənzillərin sa-

yı isə 7-dir. Binalar 3 və 5 mərtəbəli olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülməkdir. Qeyd edək ki, Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdırmaq üçün tarixi mürciatında

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ifadə etdiyi "Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dödə-baba torpaqlarına qayıtması üçün biz ölimizdən gələnə edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quraçağıq" sözləri Şuşa şəhərində yeni yaşayış kompleksinin inşası ilə bir daha təsdiqini tapır. Qədim mədəniyyət paytaxtımızda yaşayış kompleksinin yaradılması otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan şuşalıların bu arzularına çatacağı günün lap yaxında olduğunu göstərir.

Hotel və konfrans mərkəzində tikinti işləri davam edir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərindəki Hotel və Konfrans Mərkəzində aparılan tikinti işləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, ümumi ərazisi 3 hektardan artıq olacaq Hotel və Konfrans Mərkəzinin inşaat işlərinə bu ilin aprelində başlanılıb. Mərkəz ümumilikdə 154 otaqdan ibarət olacaq. Burada 400 nəfərlik konfrans zalı, görüş otaqları, restoranlar,

mağazalar, yeraltı və yerüstü avto-dayanacaqlar və digər zəruri infrastruktur yaradılacaq. Qeyd edək ki, Şuşa Hotel və Konfrans Mərkəzinin inşası şəhərin tarixi görkəminin bərpası, övəlki şöhrətinin özünə qaytarılması və önəmli zəngin mədəni həyatına qovuşması üçün aparılan bərpə-quruculuq işlərində mühüm yer tutur. Qədim dövrdə Böyük İpək yolunun əsas qovşaqlarından biri olan Şuşa Avropa və Şərqi şəhərləri ilə birbaşa ticarət

olaqəsi saxlayırdı. Bu şəhərlərdən davamlı gəlib-gedən tacirlərin gətirdikləri malları saxlamaq üçün karvansaralar tikilirdi. Məhz bu baxımdan karvansara konsepti əsas götürülərək mərkəz müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn edilmişdir. Mərkəzin xarici görünüşündə milli memarlıq elementləri tətbiq olunacaq. Fasadın üzünməsinə isə şəhərin tarixi binalarının tikintisində işlədilmiş Şuşa daşından istifadə ediləcək.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri

Xüsusi nümayəndəliyin binasında hər cür şərait yaradılıb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına və birinci xanımına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, bina 1970-ci illərdə inşa edilib. Burada bərpa və yenidənqurma işlərinə 2021-ci ilin iyununda başlanılıb. Binada ümumilikdə 41 iş otağı var. Burada öməkdaşların yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılıb. Binada həmçinin akt və iclas zalları da mövcuddur.

Qeyd edək ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binası bərpa və yenidənqurmadan sonra, sözün həqiqi mənasında, göz oxşayır. Binanı seyr edərkən Prezident İlham Əliyevin 2021-ci il martın 16-da Şuşaya səfəri zamanı söylədiyi "Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq" sözlərinin artıq reallığa çevrildiyini görmək olar.



Mehmandarovların malikanə kompleksində bərpa işləri



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanımına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilib. Mehmandarovlar ailəsinə məxsus olmuş kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir.

Heydər Əliyev Fondu Mehmandarovların malikanə kompleksində həmçinin ailə məscidi və ərazidəki bulaqda təmir-bərpa işlərinə 2021-ci ilin oktyabrından başlayıb. İndiyədək evin və məscidin dam örtükləri orijinala uyğun quraşdırılıb, tavanlar bərpa olunub və rənglənib, qapı və pəncərələr qoyulub. Dağılmış divar bərpa edilib, zədəli divarda bərkitmə işləri aparılıb. Eyanların və erkerlərin taxta konstruksiyalarının çürümüş hissələri bərpa

olunub. Evin çöl pilləkəni yenidən qurulub, döşəmə daşlarının dağılmış hissələri bərpa edilib.

Eskiz layihələri əsasında divar və tavanlarda rəsmlərin bərpası işləri görülür. Bu işlər ailə məscidinin uçmuş günbəzlərini, damını, mehrabını və güldöstəni də əhatə edir. Bərpa işləri ilə tanışlıq zamanı Mehmandarovların malikanə kompleksinə daxil olan bulaq istifadəyə verilib. Qeyd olundu ki, bulağın damı əvvəlki vəziyyətinə gətirilib.

Məlumat verildi ki, təmir-bərpa işlərindən sonra burada muzey ekspozisiyasının qurulması nəzərdə tutulur. Muzeyin ekspozisiyası özündə bir şuşalının evini təqəssüm etdirəcək. Burada ev sahibinin məşğuliyyətini, marağını nümayiş etdirən əşyalarla təchiz olunmuş kabinetin, qonaqların qəbulu üçün nəzərdə tutulan, evin ön təmtəraqlı otağı sayılan və bir çox hallarda taxta dekorativ panellər və parça divar kağızları ilə bəzədilən qonaq otağı, yemək və yataq otaqlarının yaradılması nəzərdə tutulur.

Qeyd olundu ki, təmir-bərpa işlərinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır.



Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri

Təmir və bərpa olunan hotelə baxış



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada təmir və bərpa edilən hotelə görün işlərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Şuşa şəhərində XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas olan tərzdə inşa edilmiş və hazırda bərpa olunan üç yaşayış binasının hotel kimi istifadəyə verilməsi nəzərdə tutulur. Bu binalar işğal zamanı dağıdılmış və istifadəyə yararsız hala salınmışdır. Bu ilin mayından başlayan bərpa işləri yekunlaşdıqdan sonra istifadəyə veriləcək hotelin interyeri autentik üslubda olacaq.

Məlumat verildi ki, binaların təmirlərinin və divarlarının bərkidilməsi işləri aparılıb. İşğal dövründə binanın dağılmış hissəsi yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər isə sökülüb.



Höytdəki yarımtikilinin divarlarında bərkitmə işləri aparılıb, dəmir-beton dam quraşdırılaraq tikintisi tamamlandı.

Təmir-bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

1 saylı Şuşa tam orta məktəbin binasının tikintisi sürətlə davam etdirilir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində 1 saylı tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, ümumi tikinti sahəsi 4300 kvadratmetrə yaxın olan yeni məktəb binasının inşaat işlərinə 2021-ci ilin oktyabrında başlanılıb. Məktəb 960 şagird yerlikdir. Burada şagirdlərin təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün hertərəfli şərait yaradılacaq.

Ölkəmizin mədəniyyət paytaxtı Şuşa Azərbaycanın ictimai-siyasi həyatında da özünəməxsus rol oynayır. Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer tutan bir sıra görkəmli şəxsiyyətlər, maarifçi ziyalılar məhz Şuşada doğulub boya-başa çatıblar. Həmin şəxslər Şuşada fəaliyyət göstərən, dövrün



qabaqcıl təhsil müəssisələrinin yetimləri idilər. Belə ki, Şuşada fəaliyyət göstərən xətətlilik, teatr, musiqi, vokal, eləcə də ilk qızlar, rus-tatar məktəbləri, qızlar seminariyası, realni məktəb yerli əhalinin intellektual səviyyəsini, dünyagörüşünü inkişaf etdirməyə, şəhərin ziyalı səviyyəsini qoruyub saxlamağa imkan verdi. Şuşada 1 saylı tam orta məktəbin inşası məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə ki, məktəbin inşası bu qədim şəhərin təhsil mərkəzi şöhrətinin qaytarılması missiyasına xidmət edən növbəti addımdır.

Mənzil-kommunal və təmir xidmətinin inzibati binası bərpa olunur



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Şəhəri Dövlət Qoruyğu İdarəsinin Mənzil-kommunal və təmir xidmətinin inzibati binasında bərpa işlərinin gedişi ilə maraqlanıblar.

AZƏRTAC xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.



Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub



Sentyabrın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Məvlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər bölgədə mövcud olan son vəziyyət üzrə fikir mübadiləsi aparıblar. Postmünaqişə mərhələsində bölgədə Azərbaycan tərəfindən görülən tədbirlərin, o cümlədən geniş bərpa və quruculuq işlərinin bölgənin sülh şəraitində inkişafına xidmət etdiyi vurğulanıb.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual mövzularını, həmçinin Türk Dövlətləri Təşkilatının zirvə görüşünə hazırlıq məqsədilə İstanbulda keçirilməsi nəzərdə tutulan nazirlər görüşü ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycan və Rusiyanın XİN başçıları üçtərəfli bəyanatların icra vəziyyətini müzakirə ediblər



Sentyabrın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər bölgədə mövcud olan hazırkı vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı həmçinin iki dövlət arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanda səfərdə olmuş misirli jurnalistlər yerli KİV-də ölkəmiz haqqında məqalələrlə çıxış ediblər



Sentyabrın 12-17-də ölkəmizə səfər etmiş misirli jurnalistlər yerli mediada Azərbaycan haqqında məqalələrlə çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, məqalələrdə Azərbaycanla Misir arasında əlaqələrin inkişafı, iki dost ölkənin iqtisadi tərəqqisi və vətəndaşların rifahının yüksəldilməsi istiqamətində görülən işlərin bənzərliyi və müqayisəli təhlili, Ermənistanın son təxribatları, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri, Azərbaycanın məscidləri və ermənilərin dağıtdığı ibadət ocaqlarının bərpası, paytaxt Bakının görməli yerləri, o cümlədən Qız qalası, xalqımızın çay süffəsi mədəniyyəti və digər mövzular əks olunub.

Misirin nüfuzlu "Cümhuriyyə" qəzeti jurnalist Mustafa Yasinin "Misir-Azərbaycan: İki ölkənin əməkdaşlığı üçün nümunə olan üç onillik, inkişaf və tərəqqi", "Qarabağ: "Misir "Əl Ameyn" Azərbaycan variantında", "Azərbaycan məscidləri: İnanç və Vətən qalaları, kimlik məktəbləri", "Qarabağ Azərbaycanın rəmzidir",

"Qız qalası Azərbaycanda məhəbbət əfsanəsi və vətənin müdafiə qalasıdır", "Paxlava, şokolad və mürobbə. Azərbaycanın çay süffəsinin sirləri" sərlövhəli yazılarını dərc edib.

"Alqar Alarabi" portalında isə misirli jurnalistlərin "Alqar Alarabi" ermənilərin azərbaycanlılara qarşı qeyri-insani cinayətlərinin şahididir", "Azərbaycanla Ermənistan arasında yeni qarşıdurmalar", "Qarabağ Azərbaycanın Qələbəsi və inkişafının "parolu"dur. Normal həyata qayıtmaq və işğalın nəticələrini aradan qaldırmaq üçün hərtərəfli strategiya var" sərlövhəli məqalələrini yayımlayıb. Bu yazılarda ermənilərin Azərbaycan ərazilərində törətdikləri vandalizm və vəhşiliklər, etnik təmizləmə siyasəti, azad olunmuş torpaqlarda sürətlə davam edən bərpa və quruculuq işləri haqqında məlumatlar yer alıb.

"Şuryan.eg" və "Alrayes" informasiya portallarında yayımlanan "Şuryan Qarabağda ermənilərin azərbaycanlılara qarşı cinayətlərinin şahididir" sərlövhəli məqalədə erməni işğalçıların Qarabağda

azərbaycanlılara qarşı törətdikləri cinayətlər haqqında ətraflı məlumat verilib. Bu saytda dərc olunan "Ağdam ərəblərinin Azərbaycanın olmasının şahididir" və "Azərbaycan sivilizasiyası erməni barbarlığına qalib gəlir. Davamlı inkişaf təxribatçı cinayətlərin izlərini silir və torpaqların qanuni sahiblərinin hüquqlarını bərpa edir" sərlövhəli yazılarda isə Ağdam rayonunda dağıdılmış İslam irsi abidələri, məscidlər, infrastruktur obyektləri barədə geniş məlumatlar yer alıb. Jurnalist həmçinin Qənimətlər parkından da geniş reportaj hazırlayıb.

Digər misirli jurnalist Muhammed Rafet Farac isə "Rayetmisi" və "Alvataneamag" portallarında sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatlar barədə məqalələrlə çıxış edib. Yazılarda vurğulanı ki, İkinci Qarabağ müharibəsində şanlı Zəfər qazanan Azərbaycan dayımcılıq sülh və regional əməkdaşlıq təklifləri ilə çıxış edir. İşğalçı Ermənistan isə bunun əksinə olaraq, yeni təxribatlarla əl atır, bununla da danışıqlar prosesinə zərbə vurur.

Prezident İlham Əliyevin göstərişinə əsasən bölgələrdə vətəndaşların qəbulu keçirilir

Elm və təhsil naziri Emin Əmrullayev Şirvan şəhəri, Hacıqabul, Neftçala, Biləsuvar və Salyan rayonlarında qeydiyyatda olan sakinləri qəbul edib.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda qeyd olunan şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Görüşdə vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrə köçürülməsi, həmçinin digər məsələlərə bağlı müraciətlər ediblər.

Nazir qəbulu yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyi uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

MN: "Ermənistan müdafiə nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır"

Ermənistan tərəfinin miniaturlar və iriçaplı atıcı silahlardan atışmaqla Ermənistan Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə,

belə məlumatlar yaymaqla Ermənistan müdafiə nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır.

"Bildirik ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atışma nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb", - məlumatda qeyd edilib.

Ermənistan tərəfindən açılan atışma nəticəsində hərbi qulluqçumuz yaralanıb

Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöller istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atışma tutublar.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, atışma nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Hərbi qulluqçumuzla lazımı tibbi yardım göstərilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dis-



lokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görüldü.

"Baş verməyi insidentə görə bütün məsuliyyəti vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd edilib.

Azərbaycan Respublikası Milli Məclisinin Aparatında 2022-ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Vəzifəli şəxs	Qəbul günü
Əli Məhəmməd oğlu HÜSEYNLİ Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini - Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri	3
Adil Abış oğlu ƏLİYEV Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini - Gənclər və idman komitəsinin sədri	17
Fəzail Feyruz oğlu İBRAHİMLİ Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini - İctimai birliklər və dini qurumlar komitəsinin sədri	5
Ziyafət Abbas oğlu ÖSGƏROV Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri	10
Zahid Məhərrəm oğlu ORUC Milli Məclisin İnsan hüquqları komitəsinin sədri	27
Sadiq Haqverdi oğlu QURBANOV Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri	4
Tahir Famil oğlu MİRKİŞİLİ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri	6
Tahir Musa oğlu RZAYEV Milli Məclisin Aqrar siyasət komitəsinin sədri	7
Musa İsa oğlu QULİYEV Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri	24
Əhliman Tapdıq oğlu ƏMİRASLANOV Milli Məclisin Səhiyyə komitəsinin sədri	13
Hicran Kamran qızı HÜSEYNOVA Milli Məclisin Ailo, qadın və uşaq məsələləri komitəsinin sədri	31
Siyavuş Dünyamalı oğlu NOVRUZOV Milli Məclisin Regional məsələlər komitəsinin sədri	12
Bəxtiyar Həmzə oğlu ƏLİYEV Milli Məclisin Elm və təhsil komitəsinin sədri	20
Qənirə Ələsgər qızı PAŞAYEVA Milli Məclisin Mədəniyyət komitəsinin sədri	19
Səməd İsmayıl oğlu SEYİDOV Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlararası əlaqələr komitəsinin sədri	7
Eldar Rza oğlu İBRAHİMOV Milli Məclisin İntizam komissiyasının sədri	4
Fərid Famil oğlu HACIYEV Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri	3
Firudin Süleyman oğlu HACIYEV Azərbaycan Respublikası Milli Məclisinin işlər müdiri	11
Hacı Mirhəsən Miryaqub oğlu SEYİD Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri	14
Məhəmməd İmran oğlu BAZIQOV Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri	18
Adil İsmayıl oğlu VƏLİYEV Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri	28
Şakir Himalay oğlu ŞABANOV Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri	25
Ayan Zəfər qızı MURTUZOVA Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri	11

Qeyd: Vətəndaşlar Azərbaycan Respublikası Milli Məclisi Aparatının qəbul otağında qəbul olunurlar.
Ünvan: Bakı şəhəri, Parlament prospekti, 1.
"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini təmin etmək məqsədilə:
Qəbul vaxtı: saat 14:00-dan başlayır.
Qəbul günü qəbulu yazılmaq imkanı saat 12:00-da dayandırılır.
Qəbula bir gün qalmış elektron qeydiyyat dayandırılır.
Azərbaycan Respublikasının Milli Məclisinə qəbula dövlət olunan vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim edirlər.
Telefonlar: (012) 510-99-38; (012) 510-89-14; (012) 492-74-05.

Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin payız sessiyasında növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin verilən məlumata görə, iclası açan komitənin sədri Musa Quliyev gündəlik barədə məlumat verib. 4 məsələdən ibarət gündəlik təsdiq edildikdən sonra birinci məsələnin müzakirəsi başlanıb.

Musa Quliyev müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı qısa məlumat verib. Qanun layihəsinin pensiya islahatlarının davamı kimi xarakterizə edən komitə sədri qeyd edib ki, təklif olunan dəyişikliklər əsasən pensiya artımlarının vahid indeksasiya metodunun tətbiqinin genişləndirilməsi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən əmək pensiyaçılarına edilən maddi yardımın pensiyaya əlavə edilməsi istiqamətində üzrə hüquqi bazanın yaradılmasını özündə ehtiva edir.

Layihənin pensiya təminatı sistemində sosial sığorta prinsipi dahiya da məhkəmələndirilməsinə, pensiyaların inflyasiyanın mənfii təsirlərindən qorunmasına xidmət etdiyi vurğulanıb. Təklif olunan vahid indeksasiya metoduna keçidə bağlı dəyişikliklərə əsasən, bütün növ əmək pensiyalarının məbləğləri hər il vahid qaydada indeksləşdirilərək artırılacaq, eyni zamanda pensiya sahəsində tam elektronlaşdırma mümkün olacaq.

İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov qanun layihəsi haqqında arayıb verərək təklif olunan dəyişikliklərin uzunmüddətli dövr üzrə pensiya sisteminin maliyyəni dəstəkləmənin artırılmasına xidmət etməsindən danışıb, xüsusi şərhlərlə pensiya alan pensiyaçıların pensiyalarının indeksləşdirilməsi mexanizmlərinin tətbiqinin üstün-

lüklərindən bəhs edib, həmçinin elektronlaşmanın genişləndirilməsi üçün yaratdığı imkanları diqqətə çatdırıb.

İclasda gündəliyin ikinci və üçüncü məsələləri ilə bağlı Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib. O, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuş) beynəlxalq konvensiyalara, Sosial Hüquqlar üzrə Avropa Komitəsinin, eləcə də BƏT-in tövsiyələrinə uyğun olmasını qeyd edərək dəyişikliklərə əsasən, mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yerinin azaldılaraq 204-ə qədər endirildiyini bildirib. Eyni zamanda qadağan edilən bu peşə (vəzifə) və iş yerlərinin bütün qadınlarla deyil, yalnız hamilə və ya bir yaşına qədər olan qadınlara aid olacağıni vurğulanıb. Diqqətə çatdırılıb ki, nəticədə kişi və qadınlara bərabər rəftar və bərabər məşğulluq imkanlarının yaradılmasında əsaslı dönüş yaranacaq, ölkə üzrə qadınların orta əməkhaqlarının kişilərin orta əməkhaqqına daha da yaxınlaşması təmin ediləcək.

Adil Vəliyev gündəliyin üçüncü məsələsi olan Vergi Məcəlləsində, "Sosial sığorta haqqında", "Bələdiyyələrin maliyyəsinin osasları haqqında", "Tibbi sığorta haqqında" və "Daşınar əmlakın yükümlüyü haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, sənəd Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli qanuna uyğun olaraq hazırlanıb.

Qeyd olunub ki, layihədə əsasən iki kateqoriya üzrə - Vergi Məcəlləsinin 220.10-cu və 218.4.1-ci maddələrində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslərin icbari tibbi sığorta ilə əhatə olunması nəzərdə tutulub.

Gündəliyin sonuncu məsələsi olan "Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə", "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulmaq barəsində", "Əlillərin hüquqları haqqında" Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində", "Dərc olunmuş əsərlərin kor, görmə qüsuru və ya çap məhsullarının oxumaqla bağlı əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərkəz Müqaviləsi"ne qoşulmaq haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Musa Quliyev məlumat verib. Bildirib ki, dəyişikliklər əsasən termin dəqiqləşdirilməsi ilə bağlıdır və texniki xarakter daşıyır, eyni zamanda əlilliyi olan şəxslərə qarşı diskriminasiya hallarının aradan qaldırılması məqsədilə bəzi ifadələrin daha yumşaq ifadələrə əvəz olunması təklif edilir.

Qanun layihələrinin müzakirəsində komitənin sədr müavini Mələhət İbrahim-qızı, deputatlar Qüdrət Həsənzadə, Vüqar Bayramov, Soltan Məmmədov, Arzu Nağıyev, Jalə Əliyeva, Əziz Ələkbərov, Sevinc Hüseynova, Aqil Məmmədov çıxış ediblər. Deputatlar pensiya sistemində vahid indeksasiya metodunun tətbiq edilməsi, onun tətbiqi meyarları, indeksasiyanın inflyasiya təmpləri ilə uzlaşdırılması, əmək münasibətlərində qadın hüquqlarının qorunması kimi məsələlərə bağlı fikirlərini bildiriblər, sənədlərə dair sualları və qeydlərini səsləndiriblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov qaldırılan məsələlərə aydınlıq gətirərək deputatların suallarını cavablandırılıb.

Müzakirələrin sonunda deputatların gündəlikdəki qanun layihələrini baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.



İlham Əliyev yeni tarixin mükəmməl yol xəritəsini çəkir



Zəngəzur və Laçın dəhlizləri haqda bəyanatlar müasir reallıqlar, gələcəyə baxış kontekstində

Əvvəlki 1-ci sahə.

Həmçinin Azərbaycan liderinin işğalın azad edilmiş Laçın bölgəsində yeni həyatın bərqərar olması və Laçın dəhlizinin açılması istiqamətlərində apardığı ardıcıl və məqsədyönlü iş də dünya ölkələrində böyük rəziyyətə qarşılanmış və dəstək almışdır. Dövlət rəhbərimizin işğaldan azad edildikdən sonra Laçın rayonuna ilk tarixi səfəri zamanı burada Azərbaycan Respublikasının dövlət bayrağının önündə səsləndirdiyi bəyanatlar Laçının dünəni, bu günü və sabahı ilə əlaqədar kompleks məsələlərin mükəmməl və hərtərəfli mənzərəsini canlandırmağa xidmət edir.

Prezident İlham Əliyevin Laçın rayonuna səfəri müddətində Ermənistanın ölkəmizin müxtəlif dövrlərdə ərazilərini ələ keçirməsi, işğal edilmiş torpaqlarda tarixi-mədəni irsimizin dağıdılması, toponimlərimizin təhrif edilərək süni şəkildə dəyişdirilməsi haqqında dünya ictimaiyyətinin diqqətinə çatdırdığı bəyanatları arxiv sənədləri, xəritələr, elmi-ədəbi əsərlər, xalq yaddaşı nümunələri və müasir reallıqları təsdiq edir. Bunun müqabilində Ermənistan tərəfinin Qarabağda onlara məxsus hər hansı bir tarixi əsası olan heç bir abidə, toponim göstərməsi mümkün deyildir. Çünki Qarabağın və Zəngəzurun növbəti yerüstü maddi-mədəniyyət abidələri, hətta yeraltı arxeoloji materialları da, xalq yaddaşını əks etdirən folklor və etnoqrafiya nümunələri də ən qədim zamanlardan bu günə qədər Azərbaycan xalqına məxsus milli sənətdir. Regionun hər qarışında bu reallıqları təsdiq edən istənilən qədər danılmaz dəlil-sübutlar vardır. Heç də təsadüfi deyildir ki, hələ XVIII əsrdə Molla Pənah Vəqif və Molla Vəli Vədadi öz şeirlərində səs-səwə verərək "Kül-lü Qarabağın abı-həyatı, nərmə-nazik bayatdır, bayatı" sözlərini el-ələmə yaymışdılar. Məlum olduğu kimi, çar Rusiyası dövründə bir çox hallarda ermənilərin də iştirakı ilə hazırlanmış xəritələrdə Ermənistan adlı dövlətdən heç bir iz də yoxdur.

Prezident İlham Əliyevin Laçın rayonuna səfəri zamanı haqqında bəhs etdiyi XX əsrin əvvəlləri və əvvəlki dövrlərin həmin xəritələri dünyanın ən mötəbər kitabxanalarında, muzey fondlarında olmasa da deyildir. Azərbaycan Respublikası qeyd edilən dövrlərdə hazırlanmış rəsmi xəritələri Ermənistan tərəfinə təqdim etməyə hazır olduğunu bildirmişdir. Ermənistan və onların xaricdəki havadarları həmin xəritələrə baxıb, Ermənistan adlı qondarma dövlətin nə vaxt peyda olduğunu, necə süni şəkildə yaradıldığını, sonra hansı əraziləri zəbt edərək ələ keçirdiklərini bir daha əyani şəkildə görə bilərlər. Sovet hakimiyyəti illərində bir-birinin ardınca cızılmış xəritələri müqayisə etdikdə Ermənistanın bolşeviklərin köməyi və Anastas Mikoyanın barmağı ilə Azərbaycandan nə vaxt və nə qədər əlavə torpaq sahəsi qopartdıqlarını da əyani şəkildə görmək mümkündür. Çox da uzaq olmayan sovet hakimiyyətinə qədərki dövrün xəritələrində isə erməni mənşəli yer adları axtarmaq özünü və başqalarını aldat-

maqdan başqa bir şey deyildir. Çünki tarix boyu mövcud reallıqda mövcud olmayan belə adların xəritəyə salınması heç kəsin xəyalına belə gələ bilməzdi. Məkrli qüvvələrdən başqa, dünya ictimaiyyətinə isə artıq "yazıq ermənilər" süni uydurmaları yox, elmə, tarixə, arxivə, xəritəyə əsaslanan gerçəklik lazımdır.

Prezident İlham Əliyevin bəyanatlarındakı hər müddəanın arxasında təkzibedilməz tarixi faktların və mötəbər sənədlərin dayanması ölkəmizdə və dünyada böyük inam qazanır. Dövlət başçımızın yaxın və uzaq tariximiz haqqında, Zəngəzur bölgəsi və Laçın rayonu barəsində səsləndirdiyi fikirlər siyasi-ideoloji cəhətdən olduğu kimi, elmi-tarixi baxımdan da möhkəm əsası olan müddəalardır. Bütün bunlara görə sərhədlərin yenidən tanidilməsi məsələsində Azərbaycanın təklif etdiyi rəsmi xəritələrə istinad etmək bu taleyüklü problemin həllində obyektiv reallığa istinad etməkdir, tarixi ədalətli bərpaya etmək deməkdir. Bu gün Ermənistanın 1929-cu ildə və sonralar zəbt etdiyi əlavə torpaqları geri qaytararaq sərhədlərin tanınması ilə bağlı bütün mübahisəli məsələlərə bərdəfəlik son qoymaq mümkündür. Ona görə də sərhədlərin yenidən tanidilməsi prosesinde Ermənistanın vaxtilə onlara tərəfdar çıxmış bolşevik hökumətinin təzyiqlə, zorla zəbt etdiyi əlavə ərazilərlə bağlı məsələlərin gündəmə gətirilməsi tarixi ədalətli bərpaya etməklə yanaşı, regionda sülhün və sabitliyin mühüm rol oynaya bilən faktora çevrilə bilər.

Ən əhəmiyyətli isə ondan ibarətdir ki, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionda yeni tarixi də tərəflərin hamısı üçün məqbul və sərfəli olan mükəmməl yol xəritəsini çəkir. İşğaldan azad edilmiş Azərbaycan torpaqlarından və tarixi ərazilərimizdən keçəcək Zəngəzur və Laçın dəhlizləri bütün tərəflər üçün faydalı olduğu kimi, görünən daxili çəkişmələrin və uydurma xülyələrin mənşəsinə böyülməyə qoymaqla Ermənistanın açılmış yeni bir səpəkdir. Təəsüf ki, süni millətçilik və əsassız ərəzi iddiaları bu qədər aydın reallıqları görməkdə Ermənistanın gözlərini kor etmişdir. Azərbaycan dövlətinin irəli sürdüyü prinsiplər və atdığı addımlar Ermənistan üçün regionda ən real çıxış yollarından ibarətdir. Dünyanın yeni reallıqlarını əyani şəkildə təsvir etmək üçün mühüm əhəmiyyətə malik olan Prezident İlham Əliyevin Laçın bəyanatları Ermənistan üçün ən ədalətli özünüdərkətmə mesajlarıdır. Çünki Azərbaycan Laçın dəhlizində, Zəngəzur magistralının bərpasına Avropa-Asiya üfqiqləri miqyasında və region dövlətlərinin ümumi maraqları məqsədində baxır. Ermənistan isə növbəti Laçından uzağı görə bilmir, əslində, bədnam ermənilər Laçının da mahiyyətini və əhəmiyyətini düzgün başa düşmürlər. Çox təəsüf ki, Ermənistanda anlaya bilmirlər ki, Zəngəzur-Laçın dəhlizləri Qərbin də, Şərfin də marağında olan qlobal xarakterli aktual məsələdir. Zəngəzur-Laçın dəhlizləri XXI əsrin Böyük İpək yolunun əsas

keçid nöqtələridir.

Zəngəzur-Laçın dəhlizləri eyni zamanda XX əsrin əvvəllərində ermənilərin zorla zəbt etdikləri ərazilər hesabına Azərbaycandan ayrı salınmış Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin bərpası üçün də zəruri layihələrdir. Ermənistan isə Zəngəzur və Laçın dəhlizləri vasitəsilə Rusiya, Türkiyə, İran İslam Respublikası ilə, hətta Çin Xalq Respublikası ilə geniş əlaqə yaratmaq imkanları əldə edə biləcəkdir. Zəngəzur və Laçın dəhlizlərinin açılması Azərbaycanın olduğu kimi, Ermənistanın da 44 günlük müharibədən sonra əldə edə biləcəyi ən mühüm nailiyyətlərdən biri olacaqdır. Bununla həm, ümumiyyətlə, regionun, xüsusən də Azərbaycanın və Ermənistanın iqtisadi inkişafında yeni mərhələ başlayacaqdır. Ən başlıcası isə Ermənistan məhz Zəngəzur və Laçın dəhlizləri vasitəsilə otuz illik blokadadan çıxsa biləcəkdir. Bu, bəlkə də Ermənistanın siyasi oyunlarından yaxa qurtara bilməyən dövlət rəhbərləri üçün cəlbədləti deyildir. Çünki onlara xalqın real mənavi və iqtisadi inkişafından daha çox siyasi oyunlar sərfəlidir. Lakin Zəngəzur və Laçın dəhlizləri siyasi rəhbərlərinin uzun illər ərzində miskin günə saldığı bədbəxt erməni xalqına hamıdan çox hava və su qədər lazımdır.

Lakin hadisələr və proseslər göstərir ki, Ermənistanda Zəngəzur və Laçın dəhlizlərinin əhəmiyyəti haqqında gerçək düşüncəyə və qərar qəbul edənlər yox kimidir. Ona görə də dünya birliyi və region dövlətləri Avrasiya coğrafiyası üçün olduğu qədər də Ermənistandan ötrü də son dərəcə əhəmiyyətli olan bu problemin də həll edilməsini haqlı olaraq Azərbaycan Respublikasından gözləyir. 44 günlük Qarabağ müharibəsində olduğu kimi, Zəngəzur-Laçın dəhlizləri məsələsində də dünya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "dömir yumruğu"na, demirdən də möhkəm olan ədalətli məntiqinə və obyektiv mövqeyinə böyük ümidlə baxır.

Azərbaycan xalqı isə ürəkənd inanır ki, ölkəmizin lideri İlham Əliyev xalqımıza Qarabağ tarixi Zəfərinin qürurunu yaşatdığı kimi, Vətən müharibəsindən sonra rəhbərlik, məsuliyyətli və müəkkəb şəraitdə də qarşıya çıxan çətinlikləri böyük bacarıqla dəf etməklə irəliləyən doğru inkişafımızı təmin edəcəkdir. Vətən-Qarabağ müharibəsinin ikinci ildönümünün - Anım gününün keçirilməsi zamanı Azərbaycan xalqının Prezidenti İlham Əliyevin ətrafında nümayiş etdirdiyi möhtəşəm birlik və yekdillik ölkəmizi qələbədən-qələbəyə aparın ən böyük qüvvədir. Bütün bunlara görə Azərbaycan xalqının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hansı marşrutla, hansı layihə ilə gerçəkləşməsindən asılı olmayaraq, Zəngəzur qatarnın yola çıxacağı günün çox da uzaqda olmadığı düşünməyə haqqı vardır.

İsa HƏBİBƏYLİ,
AMEA-nın vitse-prezidenti,
Milli Məclisin deputatı, akademik

Azərbaycan mediası tarixində yeni səhifə açılır

Reyestrin yaradılması jurnalistlərin hüquqlarının daha yüksək səviyyədə müdafiəsini təmin edəcək

Prezident İlham Əliyevin fərmanı ilə "Media Reyestrinin aparılması Qaydaları" təsdiq edilmişdir. Bu fərman Azərbaycan mediasının tarixində yeni səhifənin açılması kimi xarakterizə edilir.

Media Reyestrində media subyektləri, onların redaksiyaları və jurnalistlərə dair elektron hökumət portalında mövcud olan məlumatlar inteqrasiya, digər məlumatlar isə istifadəçi tərəfindən daxil edilməklə sistemləşdiriləcək. Bu, jurnalist fəaliyyəti ilə məşğul olan şəxslər haqqında məlumatların vahid bazada toplanması deməkdir.

Fərmanla reyestrin təhlükəsizliyinin təmin edilməsi Xüsusi Rəhbərlik və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Mediana İnkişafı Agentliyinə həvalə olunub. Qaydalara əsasən, reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin, o cümlədən jurnalistlərin reyestrə daxil edilməsində imtina edildikdə, bu barədə agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və 5 iş günü müddətində elektron qayda onlara göndərilir.

Qeyd edək ki, media subyektləri mütəlx şəkildə reyestrə daxil edilsə də, jurnalistlərin qeydiyyatı könüllülük prinsipi əsasında olacaq. Media Reyestrinə daxil edilmiş jurnalistlər isə 3 il müddətinə vəsiqə verəcəkdir. Jurnalist vəsiqəsi mediannın sağlamlaşdırılması baxımından vacib addım kimi qiymətləndirilir. Eyni zamanda Media Reyestrinə daxil edilmiş jurnalistlər müxtəlif güzəşt və imtiyazlardan yararlanıla biləcəklər. Media Reyestrinin əhəmiyyətindən söz açan redaktorlar da bu fərmanla jurnalistikada, mətbuatımızda yeni səhifənin açıldığını deyirlər.

Media Reyestrinin mətbuatın gözləntilərini doğruldacağı

"Trend" İnformasiya Agentliyinin baş direktor müavini, Əməkdar jurnalist Sahil Kərimli qəzetimizə açıqlamasında qeyd

edib ki, Azərbaycan mətbuatı son illər yeni inkişaf mərhələsinə qədəm qoyub.

Sahil Kərimlinin sözlərinə görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın media sahəsinə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, mətbuatımız müasirləşir, peşəkarlaşır və dünyaya inteqrasiya edir. Son dövrlərdə bu sahədə ciddi islahatlar aparılır, media mühtininin sağlamlaşdırılması istiqamətində mühüm addımlar atılır. Mediannın İnkişafı Agentliyinin yaradılması, həmçinin yeni "Media haqqında" qanunun hazırlanması və qəbul edilməsi olduqca təqdirəlayiq haldır. Bu qanun mütərəqqi sənəddir və Azərbaycan mətbuatının gələcək inkişafı üçün yol xəritəsidir.

Jurnalistin sözlərinə görə, yeni qanunda media qurumlarının inkişafı, jurnalistlərin peşəkarlığının artırılması, bu sahənin saflaşması və digər önəmli məqamlar nəzərə alınıb. "Qanunda nəzərdə tutulmuş Media Reyestrinin yaradılması isə daha böyük önəm kəsb edir, mətbuatda yaranmış özbaşnalıq, neqativ və xoşagəlməz halların aradan qaldırılmasına yönəlib. Yeri gəlmişkən, bu günlərdə dövlət başçısı "Media Reyestrinin aparılması Qaydaları"na təsdiqlədi.

Qaydalara görə, Media Reyestrində media subyektləri, onların redaksiyaları və jurnalistlərə dair elektron hökumət portalında mövcud olan məlumatlar inteqrasiya, digər məlumatlar isə istifadəçi tərəfindən daxil edilməklə sistemləşdirilir."

Sahil Kərimli deyir ki, jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllülük prinsipi əsasında həyata keçiriləcəkdir. Daha bir məqam isə ondan ibarətdir ki, Media Reyestrinə daxil edilmiş jurnalistlər jurnalist vəsiqəsinin təqdim olunması məsələsində mediannın sağlamlaşdırılması baxımından vacib addım kimi qiymətləndirilir. Media subyektləri onlara işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə də tam müstəqil olacaqlar. Bu reyestr, həmçinin media subyektlərinin

və bu sahədə işləyən şəxslərin fəaliyyətinin, eyni zamanda yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasına şərait yaradacaq. Bundan başqa, reyestr mediannın inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırılmasının formalaşdırılmasına imkan verəcək. Media Reyestrində qeydə alınmış jurnalistlərin daha bir üstünlüyü isə onların hüquqlarının təmin olunması ilə bağlıdır. Belə ki, media subyektləri və jurnalistlərin hüquqlarının daha yüksək səviyyədə müdafiəsi təmin ediləcək.

O vurğulayır ki, reyestrə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan da yararlanıla biləcəklər. "Media sahəsində plagiatlıq, müəlliflik hüquqlarının kobud şəkildə pozulması və bu kimi xoşagəlməz hallara da rast gəlinir. Bu sahədə də köklü dəyişikliyə ehtiyac var. Media Reyestrinin yaradılması ilə keyfiyyətli xəbər istehsalının təmin edilməsi, müəlliflik hüquqlarının qorunması mümkün olacaq".

Jurnalistlərin akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçiriləcəyini qeyd edən Sahil Kərimli bildirir ki, Azərbaycanın media sektorunda yeni, tamamilə sağlam mühit formalaşır və müasir inkişaf mərhələsinə çıxan mətbuatımız gözəllənir, doğrulducaq.

Jurnalistikada köklü dəyişikliklər...

Mətbuat Şurasının İdarə heyətinin üzvü, "Azxeber.com" informasiya portalının redaktoru Hacıbəy Heydərli qəzetimizə açıqlamasında deyir ki, hər sahədə olduğu kimi, media sahəsində də islahatlar aparılır və cəmiyyətimizin mediadan çox böyük gözləntiləri var. Onun sözlərinə görə, Mediannın İnkişafı Agentliyinin yaradılması, onun həyata keçirdiyi uğurlu layihələr, Mətbuat Şurasının yeni İdarə Heyətinin formalaşması da bu islahatların tərkib hissəsi-

dir. Jurnalist düşünür ki, "Media Reyestrinin aparılması Qaydaları" haqqında fərman peşəkar jurnalistika ilə məşğul olan şəxslərin fəaliyyətlərini daha şəffaf qurmalarına yeni imkanlar yaradacaq. Bu fərman Azərbaycan mediasının tarixində yeni səhifənin açılmasıdır.

H. Heydərli deyir ki, Media Reyestrinin yaradılması jurnalistikada köklü dəyişikliklərə səbəb olacaq, jurnalist fəaliyyəti ilə məşğul olan şəxslər haqqında məlumatlar vahid bazada toplanacaq və bundan ən çox fayda gören cəmiyyət olacaq. "Jurnalist fəaliyyəti ilə məşğul olan şəxslər haqqında məlumatların vahid bazada toplanması, həm də jurnalistlərin akkreditasiya prosedurunun asanlaşdırılması, onların qeyri-peşəkarlardan fərqlənməsinə gətirib çıxaracaq. Eyni zamanda ölkəmizdə həqiqi jurnalistika ilə məşğul olanların sayı böllə olacaq".

O bildirir ki, bu proseslər nəticəsində Azərbaycan mediasına olan inam bərpə ediləcək, jurnalistika yeni mərhələyə qədəm qoyacaq. Bundan əlavə, Media Reyestrinə daxil edilmiş jurnalistlər vəsiqələr təqdim olunacaq, bu da media mühtininin sağlamlaşdırılması baxımından çox müsbət və vacib addımdır.

Bu işdə ən çox peşəkar media qurumlarını və jurnalistlərin fəal olmasını vacibliyini vurğulayan H. Heydərli deyir ki, bu, məhz jurnalistikamızın saflaşmasına, şəffaflaşmasına gətirib çıxaracaq. Redaktor sonda bildirir ki, reyestrə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlanıla biləcəklər, eyni zamanda onların cəmiyyətdə nüfuzunun yüksəlməsinə və ictimaiyyət tərəfindən daha ciddi qəbul edilməsinə gətirib çıxaracaq.

Ekspertlərin səsləndirdikləri fikirlərə əsaslanaraq deyir bilirik ki, Media Reyestrinin Azərbaycan mətbuatının inkişafı üçün yeni mərhələnin başlanmasını əsasını təşkil edəcək.

Əsmər QARDAŞANOVA,
"Azərbaycan"

Milli valyutada olan əmanətlərin həcmi artır Əhalinin manata inamı yüksəkdir

Artıq beş ildir ki, ölkədə manatın məzənnəsinə sabitlik müşahidə edilir, vətəndaşların banklarda milli valyuta ilə saxladığı əmanətlərin həcmi artır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 25,7 faiz artaraq avqustun 1-nə milli valyuta ekvivalentində 10 milyard 817,1 milyon manat təşkil edib.

Mərkəzi Bankdan qəzetimizə bildirilib ki, əhalinin banklardakı əmanətlərinin 58,8 faizi milli, 41,2 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz, xarici valyutada olan əmanətlərin həcmi isə 12,1 faiz artıb. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə banklardakı əmanətlərin 63 faizi xarici, 37 faizi milli valyutada olub.

Valyuta bazarında sabitliyin və milli valyuta məzənnəsinin qorunması ölkə iqtisadiyyatı üçün vacib amildir. Əhalinin banklardakı yığımının əsas hissəsinin milli valyutada saxlanması manata inamın artdığını sübut edir. Belə olan halda, manatın banklardakı payının artmasına hansı amillərin səbəb olduğu maraqlıdır.

Əhali pulunu niyə manatla saxlayır?

Mövzu ilə bağlı suallarımıza cavablandıran Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, milli valyutada yığımın artması 2017-ci ildən etibarən Azərbaycan manatının sabitliyini qoruması ilə əlaqədardır. Həmin ildən sonra milli val-

yuta məzənnəsinin sabitləşməsi əhali arasında əmanətlərin manatla saxlanılmasına marağın yüksəlməsinə səbəb olub.

V. Bayramov bildirir ki, xarici valyuta ilə müqayisədə manatla depozitlərə verilən faizlər daha yüksəkdir. Vətəndaş əmanətlərini banklara manatla yerləşdirdikdə daha çox depozit faizi əldə edir. Manatla depozitlərdə orta faiz göstəricisi 12 faiz, xarici valyutalarda isə 2,5 faizdir. Dövlət tərəfindən sığortalanan əmanətlərdə milli valyuta üçün daha yüksək faiz dərəcəsinin tətbiq olunması əhalini manatla əmanət yerləşdirməyə stimullaşdırır. Manatla olan hesabların artması da nağdsız hesablaşmaların həcminin yüksəlməsi ilə bağlıdır. Çünki nağdsız hesablaşmalarda müşahidə edilən artım nəticə etibarilə manatla olan kart hesablarına da təsir göstərir. Qısası, banklarda milli valyuta ilə əmanətlərin həcmi, eləcə də payının artmasının əsas səbəbi həm milli valyutanın sabitliyi, həm də depozitlərin daha yüksək faizlə ödənilməsidir.

Manatla əmanətlərin artımı pul-kredit siyasətinin effektivliyini gücləndirir

Milli valyutada əmanətlərin artması ölkə iqtisadiyyatı və bank sistemi üçün əhəmiyyətlidir. Çünki manat yığımının artdığı təqdirdə borc anları kreditləri xarici valyutada götürməyə məcbur qala, bu isə əlavə risklərin yaranmasına səbəb ola bilər.

İqtisadçı Cəfər İbrahimlinin sözlərinə görə, milli valyutaya dəstək vermək ölkə iqtisadiyyatı üçün uğurlu nəticələrə səbəb olur. O qeyd edir ki, dollarlaşmanın həddindən çox olması həmin xarici valyutaya olan

tələbatı artırır: "Bu, manatın dəyər itirməsinə risk yaradır. Yeni ölkədə xarici valyutaya, habelə dollara tələbatın azalması müsbət tendensiya deyil. Bu, o deməkdir ki, ölkə əhalisi manatla inamın yox olduğunu düşünür".

C. İbrahimli bildirir ki, bankların artıq uzun müddətdir ki, əvvəlki illərdə müqayisədə dollara daha az kredit verdikləri üçün həmin valyutaya ehtiyacın yoxdur. Ona görə də əhalidən xarici valyuta cəlb edəndə aşağı faiz təbiiq edilir. Beləliklə, xarici valyutada mövqe tutanlar ciddi gəlir əldə edə bilmədikləri üçün manatla yığıma daha çox üstünlük verirlər. Manatla əmanətlərin artması Mərkəzi Bankın pul-kredit siyasətinin effektivliyinin də güclənməsinə imkan yaradır. Dolayısı ilə, bu, bir tərəfdən iqtisadiyyatımızın inkişafı baxımından faydalıdır, digər tərəfdən də iqtisadiyyatın dinamik inkişafı öz növbəsində maliyyə imkanlarının genişlənməsi deməkdir.

Dünyanın inkişaf etmiş ölkələrində əhali əsasən öz valyutasının sabitliyini qorunmasına dəstək verir. Azərbaycanda da manatla inamın ilbəil artması ölkə iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatında dayanıqlı inkişaf modelini yaradan ölkələr sırasındadır. Əhalinin milli valyutada olan əmanətlərində hər il müşahidə edilən artım da manatın uzun müddət sabit qalacağına əminliyi artırır. Bir daha sübut olunur ki, dövlət-vətəndaş həmrəyliyi ölkə iqtisadiyyatının inkişafına ciddi töhfə verir.

Nəziq QARDAŞANOVA,
"Azərbaycan"



“Dəmir yumruq”un zərbəsinin nəticələri


Ağdamlılar Anım gününü sonsuz ehtiramla qeyd etdilər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım günü ilə əlaqədar Ağdamda tədbir keçirilmişdir.

Tədbirdə şəhid ailələri və qazilər, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət etmiş, öünə gül dəstələri düzmişlər. Şəhidlər Abidə Kompleksində davam edən tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, daha sonra şəhidlərin öz xatirəsi birdəqiqətlik sükutla yad edilmişdir.

Çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vəqif Həsənov bildirmişdir ki, 27 sentyabr 2020-ci ildə Ermənistanın cəhəbətə genişmiqyaslı tərxiatına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu düşməne öz layiqli cavabını verərək tarixi ədalətə bərpə etmişdir. 44 günlük şanlı Vətən müharibəsində xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, öz lideri ilə yenilməz həmrəylik nümayiş etdirmişdir. Möhz bu həmrəyliyin nəticəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan tarixi Zəfərə imza atmışdır. Vətən müharibəsindən sonrakı dövrdə Ermənistan tərəfi sülh danışıqlarını pozmaq məqsədilə hərbi tərxiatlarla əl atmış və ordumuz bu tərxiatların qarşısını almaq məqsədilə "Qisas" və "Qətiyyətli cavab" əməliyyatları ilə düşməne sarsıdıcı zərbələr endirmişdir. Ermənistanın revanşist qüvvələrinin unutmamalıdır ki, bu cür tərxiatlar bir də təkrarlansa, onlara ordumuz tərəfindən daha ağır zərbələr vurulacaqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, "dəmir yumruq" hələ də yerindədir! Azərbaycan qalib tərəfi kimi bölgədə, regionda dayanıqlı sülhün və əmin-amanlığın tərəfdarıdır. Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində ölkəmiz yeniyeni uğurlara, qələbələrə imza atır.



Slam QULIYEV,
"Azərbaycan"

Ağcabədidə Anım günü ilə bağlı ümumrayon tədbiri keçirilib

Zəfərlə başa çatan Vətən müharibəsinin başlanmasından artıq 2 il ötür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Ölkəmizin hər yerində olduğu kimi, Ağcabədidə də Anım günü münasibəti ilə ümumrayon tədbiri keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi Rayon Təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri Muğanlı kəndində Qəhrəmanlar parkını və Hındarx qəsəbəsində Şəhidlər xiyabanını ziyarət ediblər. Sonra şəhər ərazisində tədbir davam etdirilib. Ağcabədi Bayraq meydanından Qəhrəmanlar parkına qədər yürüş keçirilib. Yürüş iştirakçıları əllərində üçrəngli bayrağımız və şəhidlərimizin şəkülləri olan plakatlar daşıyaraq "Şəhidlər ölməz, Vətən bölünməz!", "Qarabağ Azərbaycandır!", "Hər şey vətən üçün!" və digər şüarlar səsləndiriblər. Qəhrəmanlar parkında torpaqlarımız azadlığı uğrunda canlarından keçmiş oğullarımızın məzarları ziyarət olunub, üzərlərinə tor çiçəklər düzülüb.

Tədbirin növbəti hissəsi şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin



qarşısında keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ağcabədi şəhər Cümə məscidinin imamı Şəhidlərimizin ruhuna dualar oxuyub.

Anım tədbirində çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov 2020-ci il sentyabrın 27-də başlanmış və Zəfərimizlə başa çatmış Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinə həmişə qəlblərdə yaşayacağını bildirib, onların ailələrinin, o cümlədən qazilərimizin daim diqqətdə saxlanıldığını,

dövlətimiz tərəfindən onlara qayğı göstərildiyini diqqətə çatdırıb.

Tədbirdə şəhid ailələrinin üzvləri Aqil Talibov, Aynur Kərimova, Qumru Süleymanova çıxış ediblər. Məktəblilərin və şəhid övladlarının ifasında şeirlər səsləndirilib.

Sonda Qəhrəmanlar parkında ağacəkmə aksiyası keçirilib.

Saat 12:00-da şəhidlərimizin öz xatirəsi l dəqiqətlik sükutla yad olunub.

Məhsəti MUSA,
Ağcabədidə çıxan
"Aran" qəzetinin redaktoru

Ölkəmizin cənub-qərbində, Kiçik Qafqazın qoynunda yerləşən Laçın şəhəri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "dəmir yumruq"u və Azərbaycan Ordusunun şücaəti sayəsində başa çatan Vətən müharibəsindən sonra 1 dekabr 2020-ci ildə işğaldan azad olunub.

2022-ci il avqustun 26-da Rusiya sülhməramlı kontingentinin nəzarətində olan və ermənilərin qanunsuz məskunlaşdıqları Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verilib.

Düşmən tapdığı altında olanda solaraq bozaran Laçında indi başqa ovqat yaşanır, illərlə sahibinin yolunu gözləyən torpağın da, daşın da, güllün, çəməninin də ümidləri cücərib, azadlığa qovuşub. Sahəsi 1840 kvadratkilometr, əhalisi 1 yanvar 2020-ci il tarixə 78,6 min nəfər olan Laçında dövlət başçısının fərman və sərəncamlarına əsasən geniş tikinti-quruculuq və bərpa işlərinə başlanılıb. Görülən və planlaşdırılan hər bir iş birbaşa dövlət başçısının nəzarətindədir.

Sentyabrın 21-də Laçına səfəri zamanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində salınan xüsusi əhəmiyyətə malik uzunluğu 76,3 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanış olan Azərbaycan Prezidenti daha sonra "Azərnerjeri" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində tikiləcək "Laçın" Qovşaq Yarımtansiyasının təməlləşmə mərasimində iştirak edib.

Ümumi gücü 80 meqavat-ampere qədər qovşaq funksiyasını daşıyacaq strateji əhəmiyyətə malik bu yarımtansiya istifadəyə veriləndən sonra Qarabağ və Şərqi Zəngəzurdə enerji verilişində fasilə yaranmayacaqdır.

Laçın Rayon Ağsaqqallar Şurasının sədri Qəzənfər Hüseynov bildirir ki, dövlət başçısının Laçına səfəri zamanı müqəddəs bayrağımızın rayon mərkəzində ucaldılmasından sonra dərin məzmunlu çıxışı ictimaiyyət tərəfindən maraqla qarşılandı. Dövlət başçısı bu çıxışında 44 günlük Vətən müharibəsinin sonunda Ermənistanın kapitulyasiya aktına imza



Böyük qayıdışın reallıqları qürur doğurur

atmasından, Azərbaycanın tarixi zəfərindən danışıraq, şəhidlərimizin can-qanı bahasına, qəhrəman ordumuzun fədakarlığı sayəsində hazırda tarixi torpaqlarda olduğumuzu bildirdi. Qarabağla bağlı bütün danışıqlarda Azərbaycan xalqının işğalla barışmayacağı təkrar-təkrar söyləyən Prezident diplomatik yolla həll ediləməyən problemi hərbi yolla aradan qaldıran qalib sərkərdə kimi Laçında önəmli mesajlar verdi.

Çıxışında Azərbaycanın hər zaman sülh tərəfdarı olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, beynəlxalq təşkilatlar, BMT, onunun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edərək, Azərbaycanın tarixi torpaqlarından çıxarmalı və işğalçı Ermənistanla qarşı-sancılar təbii qayda ilə həll ediləcəkdir.

Görünən o oldu ki, münasibətə ədalətli həll etmək məsuliyyətini üzərinə götürən bu təşkilatlar tərəfindən Azərbaycan haqq işinə biganəlik göstərildi. Buna görə də müharibədə məsuliyyət daşıyan tərəflərdən biri də möhz beynəlxalq təşkilatlar və Ermənistanı himayə edən siyasi qüvvələr idi.

İndi laçınlılar Böyük qayıdış səbrsizliklə gözləyirlər. Onlar doğma yurdlarının işğaldan azad edilməsindən, aparılan tikinti-quruculuq işlərindən qürur duyurlar. Azərbaycan Prezidenti Laçında olarkən Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanının 240 metr uzunluğunda giriş tunelinin inşası ilə maraqlandı. Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturunu layihələndirən biri də 76,3 kilometr uzunluğunda Kəlbəcər-Laçın avtomobil yoludur. Hazırda Kəlbəcər-Laçın avtomobil yolunun və yol üzərində tunellərin inşası sürətlə davam edir.

Kəlbəcər və Laçın rayonlarını birləşdirən avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla, I, II və III texniki dərəcəyə uyğun olaraq inşa ediləcək. Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisində keçir. Bu yol sözügedən rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və yenidən inşasına başlanılmış Laçın Hava Lima-

nına qədər rahat gediş-gəlişi təmin edəcək.

Daha bir mühüm məsələ ondan ibarətdir ki, Azərbaycan Prezidenti bölgədə olarkən "Laçın" Qovşaq Yarımtansiyasının təməli qoyulub. Ümumi gücü 80 meqavatampere qədər bu yarımtansiya qovşaq funksiyasını daşıyacaq. Belə ki, Füzulidəki "Şükürbəyli" yarımtansiyasından çıxaraq "Cəbrayıl", "Zəngilan", "Qubadlı" yarımtansiyalarına, oradan isə "Güləbird" Su-Elektrik Stansiyası ilə əlaqələndirən 110 kV-luq ikidövrəli xətt, "Daşkasan" Yarımtansiyasından "Kəlbəcər" və "Qorçu" yarımtansiyalarına çəkilən 110 kV-luq ikidövrəli xətt, həmçinin "Şükürbəyli" Yarımtansiyasından "Füzuli" və "Şuşa" Yarımtansiyalarına gətirilən 110 kV-luq ikidövrəli xətt "Laçın" Şəhər Yarımtansiyası ilə əlaqələndiriləcək. Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurdə tikilən yarımtansiyaların və yeni çəkilən 400 kilometrədən çox yüksək gərginlikli ikidövrəli xətlərin dairəvi elektrik təchizatı yaradılacaq. Bununla da işğaldan azad olunmuş ərazilərdəki yüksək gərginlikli xətlərdən birində qəza baş verərsə, dərhal digər istiqamət

dən gələn xətt vasitəsilə oraya gərginlik veriləcək. Yəni Qarabağda və Şərqi Zəngəzurdə enerji təchizatı verilişində fasilə yaranmayacaqdır.

Laçının yenidən qurulmasına xüsusi önəm verən Prezident İlham Əliyevin 22 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ilkin olaraq 800 min manat, habelə bundan əvvəl Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad edilmiş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikinti işlərinin həyata keçirilməsi məqsədilə 2022-ci il dövlət büdcəsindən respublika Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 800 min manat ayrılmışdır.

Görünən odur ki, Böyük qayıdışın reallıqları ölkə ictimaiyyətinə, xüsusən də laçınlılarda qürur doğurur.

Rəhmən SALMANLI,
"Azərbaycan"

Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın təkliflərini qəbul etməsindən başqa yolu yoxdur

Şəhidlik mənəvi böyüklükdür. İlahi sevgi, Allaha bağlılıqdır. Bir də bitib-tükənməyən Vətən sevgisidir. Vətənə sədaqət, dövlətə inam deməkdir.

Şəhidlər içərlərdə ölməz, qorxunu yənərək, dünyəvi hisslərə qalib gələrək şəhadətə yüksələ bilən qəhrəmanlardır. Yalnız vətəni canından, vətən sevgisini yar sevgisindən, torpağı ana qucağından üstün tutanlar şəhidlik yolunu seçə bilərlər.

Bir gözümüz ağladı, bir gözümüz güldü. Yəni düşmən tərxiatı, yəni qan-qada... 30 il müstəqilliyimizi istəməyən, iqtisadi inkişafımızı gözü götürməyən qüvvələr ölkəmizi müharibəyə cəlb etdilər. Övvəllər istədiklərinə müvəqqəti də olsa nail olan, torpaqlarımızı işğal edib, əhalimizi dədə-baba yurdlarından dərbədar salan ermənilər anlamadılar ki, bir gün bunun hesabını verəcəklər.

Dişi qana batmış düşmən müvəqqəti qələbəsindən ruhlanaraq daha da azğınlaşmağa başlamışdı. Yeni torpaq iddiaları, hər gün atəşkəsi pozmaları adət halını almışdı... Sülh danışıqları, beynəlxalq təşkilatların vasitəçilik missiyası acı bağırsa kimi uzanırdı... Düşmən Azərbaycan Ordusunun gücünü

görməzədən gəlirdi. Amma hər şeyin bir sərhədi, bir sonu olur. Nəhayət, 2020-ci ilin 27 sentyabrı erməni azğınlığının sonunu yetirdi. Yeni ərazi işğal etmək niyyətində düşmüş düşmənin dişləri ələ iki andaca qırıldı. Qüdrətli Azərbaycan Ordusu düşmənin başına od ələyərək əks-hücum əməliyyatına başladı. 30 il də qurduqları istehkamlar, işğal etdikləri ərazilər erməni ordusuna əsl məzar oldu. Ən müasir silahlarla silahlanmış, təlim görmüş Azərbaycan ordusunun əks-hücum əməliyyatı bu dəfə olduqca amansız oldu. Ordumuzun qarşısında düşmən götürmə bilməyəcəyini anlayan düşmən silah-sursatını atıb qaçmağa başladı. Düşmən qarşımızda aman diləmək, yalvarmaq, diz çökmək məcburiyyətində qaldı. Qüdrətli Azərbaycan Ordusunun gücü, Azərbaycan ordusunun döyüş əzmi, Azərbaycan Prezidentinin qətiyyəti onları buna məcbur etdi.

Hiyləgərlik, yaltaqlıq ermənilərin xislətindədir. 44 günlük müharibədə rəzil günə düşmüş Ermənistan rəhbərliyi Azərbaycan Ordusuna silahla, güclə qalib gələ bilməyəcəyini anladı. Ermənilərin döymədiyi qapı qalmadı... Nəhayət, Rusiya Federasiyası Prezidentinin vasitəçiliyi ilə 10 noyabrda üçtərəfli Bəyanat imzalandı. Ermənistan

rəhbərliyi bu bəyanatı imzalamaqla qüdrətli Azərbaycan Ordusunun qarşısından qaçıb rəzil duruma düşmüş hərbiçilərinin tamamilə məhv olmaqdan xilas etdi... Bunu müxtəlif zamanlarda, müxtəlif kürsülərdən Ermənistanın baş naziri Nikol Paşinyan etiraf etdi.

Təəssüf ki, sonradan Ermənistan rəhbərliyi xoş niyyətini dəyərləndirmədi. Üçtərəfli Bəyanatdan irəli gələn şərtləri yerinə yetirməkdə erməni məkrinə əl atdı. Az bir vaxtda danışıqlarda yəni səmimi olmadıqları, erməni xisləti özünü göstərdi. Onlar sülh danışıqları getdiyi bir vaxtda revans götürmək niyyətinə düşdülər. Sərhədimizə yenidən qoşun toplayıb xaincəsinə torpaqlarımıza basqın etdilər. Anlamadılar ki, yenidən qan tökməklə heç nəyə nail ola bilməyəcəklər. Məqsədləri bu dəfə müharibəni Ermənistan ərazisində keçirən dünyanı, KTMT-yə üzv olan dövlətləri üstülməzə qaldırmaq idi. Amma bu dəfə də ermənilər öz oyunlarına özəri düşdülər. Sərhəddə cəmlədikləri canlı qüvvə, döyüş texnikası, qurduqları istehkamlar ordumuz tərəfindən darmadağın edildi. İqtisadi cəhətdən yoxsulluğun mənəfəsində çırpınan Ermənistanı yenidən külli miqdarda mad-

di ziyan dəydi. Digər tərəfdən də, Ermənistan hərbi-siyasi rəhbərliyi üzv olduqları KTMT-dən gözlədiyi dəstəyi ala bilmədi, geriyyə əliboş döndü.

Bəzən düşüncənə ki, sanki bu tərxiat bizim üçün göstərib ağlamaq, böyük dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların qapısını döyüb yalvarmaq, gözyaşı axıtmaq üçün Ermənistan rəhbərliyinə lazımdır. Ermənistan həmişə özgönün, havadarlığının gücünə arxalanıb. Anlamaq istəməyiblər ki, özgöyü ümid edən şamsız qalar... Necə ki, Ermənistan rəhbərliyi öz ölkəsini salıb çıxılmaz duruma. Ermənistanın ağır vəziyyətdən yeganə çıxış yolu Azərbaycan rəhbərliyinin onlara təklif etdiyi 5 bəndlik sülh sazişinə əməl etməkdir. Başqa çarəsi yoxdur. Nə qədər ki, bu gerçəkliyi anlamayacaqlar, erməni analarının gözü yaşlı qalacaq.

Ermənistan sərc-təz dərk etməlidir ki, Azərbaycan sərhədlərini qanı ilə tarix yazan qüdrətli Azərbaycan Ordusu qoruyur. O ordu ki, 30 illik zülmü 44 gündə aradan qaldırır. O ordu ki, əsgərləri Vətən üçün şəhid olmağı hər zaman özlərinə şərafət sayıblar.

Elşən QƏNİYEV,
"Azərbaycan"

İŞİMİZ, GÜZƏRANIMIZ



bölgələrinə göndərilir. Hazırda almanın bağlardan toplandıqı qiyməti 40-50 qəpik arasında dəyişir.

Rayonda məhsul yığımına əlavə işçi qüvvəsi cəlb olunur. Bu da əhalinin məşğulluğuna və gəlir əldə etməsinə öz müsbət təsirini göstərir. Günümüzə çalışan işçilər almanın bir yığını 70-90 qəpiyə toplayırlar.

Qubada bağlarda daha çox məhsuldarlığı ilə seçilən "Qolden" və "Simirenko" alma sortlarına üstünlük verilir, intensiv bağçılıqla məşğul olan bağbanlar isə "Qrani smit", "Fuji" sortlarından istifadə edirlər.

İsmayilli rayonunda da meyvə və giləmeyvə yığımı davam edir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatlara görə, təbii iqlim şəraiti meyvəçilik üçün əlverişli olan rayonda 3937 hektar meyvə bağı var. Mövcud bağların 928 hektarı bar verir. Son illər bölgədə intensiv meyvə bağlarının salınmasına maraqlı artıb və belə bağların sahələri 429,5 hektara çatıb. İntensiv meyvə bağlarının hər hektarından 40-50 ton məhsul götürmək olur.

Bu mövsümdə bağlardan bol məhsul yığılır. Artıq meyvə və giləmeyvə istehsalı 3965 tona çatıb. Ötən il 9586 ton məhsul istehsal edən bağbanlar bu il 10 min tondan çox məhsul gözləyirlər. Yığılan meyvənin xeyli hissəsi yerli bazarlara çıxarılır.

Şamaxıda isə üzüm yığımı davam edir. Qısa vaxtda plantasiyalardan 7500 tonadək süfrə və texniki üzüm sortları yığılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatda bildirilir ki, Şamaxıda 1870 hektar üzüm bağı var və bunun da 1700 hektarı bar verən sahələrdir. Məhsul yığımı bütün ərazilərdə, xüsusilə Meyvə, Məlcək, Mirikənd, Qaravəlli, Həmyəli, Sabir, Adnalı, Çarhan, Mədrəso, Şəhriyar inzibati ərazi dairələrində daha müəssəkil aparılır. Hər gün sahələrə 300-350 nəfərə yaxın işçi qüvvəsi çıxır. Yığılan süfrə üzümünü yerli və xarici bazarlara çıxarırlar. Mütəxəssislər cari ildə sahələrdən 11 min tonadək məhsul istehsal olunaçağını proqnozlaşdırırlar.

Ölkənin digər bölgələrində də bağların barı vaxt və məhsul itkisi olmadan toplamaqda davam edir.

Rüstəm KAMAL,
"Azərbaycan"

Yeni ildən bütün növ pensiyalarda artımlar olacaq

Bu sahədə islahatın yeni mərhələsi başlayır

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli sərəncamı ilə qulluq stajına görə əlavə alan əmək pensiyaçıların (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə dair təkliflər Milli Məclisdə müzakirəyə çıxarılaçaq.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan "Əmək pensiyaları haqqında" qanununa dəyişiklik layihəsinə əsasən, 2023-cü il yanvarın 1-dən bütün növ pensiyaların indeksləşdirilməklə artırılması mexanizmi tətbiq ediləcək.

Nazirlikdən bildirilib ki, bu ildən xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10 faiz, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləği orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləcək.

Misal üçün, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan pensiyaçının pensiya məbləği yeni ildən 416,7 manat (400+200/12) qəbul ediləcək, üzünə indeksasiya faizi qədər artım hesablanacaq. Həmçinin xüsusi şərtlərlə pensiya alan hərbi qulluqçunun cari il ərzində aldığı, misal üçün, 800 manat pensiya və 10 faizlik maddi yardım toplanaraq, 880 manat kimi qəbul ediləcək, üzünə indeksasiya faizi qədər artım hesablanacaq.

Vahid indeksasiya mexanizminin tətbiqi xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyalarında davamlı artımı şərtləndirəcək. Belə ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyası maksimum 70 faiz artıb. Ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyaları isə bu müddət ərzində indeksasiya nəticəsində 98 faiz artıb.

Pensiyaların indeksləşdirilməklə artırılması elektron qaydada həyata keçiriləcək. Xüsusi şərtlərlə pensiyaların da bu metodla artırılması, həm də aidiyyəti qurumların bu sahədə inibitçiliyinə uyğun şəkildə qüvvəyə gətirilməsi, əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan yaradacaq.



Beləliklə, layihə qəbul edildikdən sonra:

- qulluq əlavəsi alan şəxslərin pensiyası hər üç il indeksasiya ilə müqayisədə daha çox artacaq. İndeksasiya bütün pensiya məbləğlərinə - həm qulluq əlavəsinə, həm də sigorta hissəsinə şamil ediləcək;
- pensiyaların məbləği hər il vahid qaydada - indeksləşdirilməklə artırılacaq (qulluq əlavəsi alanların pensiyası təqribən 3-5 il intervalı ilə artırdı);
- dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə pensiya təyin edildikdən sonra 6 il işlədikdə və ya işdən çıxarıldıqda, topladıqları kapitala əsasən pensiyalarının ümumi məbləği yenidən hesablanaraq artırılacaq;
- pensiyaçılar və onların xidmət keçdiyi qurumların əməkhaqqının artımı ilə bağlı məlumat təqdim etmə öhdəliyi aradan qalxacaq;
- bütün pensiyaların indeksləşdirilməsinin tamamilə elektron qaydada aparılması təmin olunacaq.

Bu layihə xüsusi şərtlərlə pensiyaya çıxma şərtlərinə və təyinatına şamil edilmir.

...Əyir, salır budaqları

Azərbaycanın meyvə bağlarında məhsul yığımı davam edir

Azərbaycanda aparılan aqrar islahatlar sayəsində məhsul istehsalı ildən-ilə artır. Bu sektordə məhsul istehsalında öndə gedən sahələrdən biri də meyvəçilikdir. Qeyri-neft-qaz sektoruna aid ixracda da meyvə satışında dinamik inkişaf müşahidə olunur.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-avqust aylarında kənd təsərrüfatında istehsal olunan məhsulun 4087,7 milyon manatlıq bitkiçilik məhsullarının payına düşür. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artım deməkdir. Hesabat dövründə sahələrdən 479,3 min ton və ya 11 faiz çox meyvə və giləmeyvə yığılmışdır.

İndi kəndli əziyyət çəkib yetişdirdiyi barı yığır və verilən məlumatlar məhsulun bol olduğunu xəbər verir. Ölkəmizin əsas meyvəçilik üzrə ixtisaslaşan Quba rayonunda 14 min hektar alma bağı var. Rayonda ildə alma bağlarından 110-120 min ton məhsul yığı-



lır. Əhalinin əsas məşğulluğu və gəlir əldə etməsi də bu sahə ilə bağlıdır.

Hazırda alma bağlarında məhsul yığımının qızğın çağırır. Təsərrüfatçılar sentyabrın ikinci ongunluyundan kəndlilə yığmağa başlayıblar. Qubanın fermerləri və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında toplanması üçün qüvvələrini səfərbər ediblər. Məhsulun

keyfiyyətini müəyyənləşdirmək üçün toplanan məhsul ilkin mərhələdə elə bağlarda çeşidlənərək qablaşdırılır. Bundan sonra meyvə fermerlərə məhsul xüsusi saxlanılma və rayonda fəaliyyət göstərən soyuducu anbarlara yığılır. Eyni zamanda meyvənin bir hissəsi satış üçün yerli və paytaxt bazarlarına, həmçinin respublikamızın digər

Statistik rəqəmlər deyir ki...

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin əvvəlindən ölkə əhalisinin sayı 35 min 243 nəfər artaraq avqust ayının 1-i vəziyyətinə 10 milyon 191 min 609 nəfərə çatıb. Xatırladaq ki, 10 milyonuncu vətəndaşımız 2019-cu il aprelin 6-da anadan olub və bu hadisə ölkəmizdə dövlət səviyyəsində bayram kimi qeyd edilib.

Hazırda əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib. Kişi və qadınların xüsusi çəkili isə dəyişməyərək qalıb.

Azərbaycanda əhalinin sayı, əsasən, təbii artımla və nisbətən miqrasiya yolu ilə çoxalır. Təbii artım yeni doğulanların sayının dünyasını dəyişənlərin sayını üstələməsi ilə yaranır. Hazırda ölkəmizdə anadan olan uşaqların sayı həyatdan keçən insanların sayından iki dəfəyə qədər çoxdur. Odur ki, təbii artım göstəricisi də yüksəkdir. Məsələn, keçən ilin eyni dövrünə nisbətən hər 1000 nəfərə hesabı ilə 3,8-dən 5,8-ə çatıb. Başqa sözlə, təbii artım 12 min 293 nəfər təşkil edib.

Yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 71 min 491 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə onların sayı 7 min 342 nəfər çox olub. Əhalinin hər 1000 nəfərinə doğumun səviyyəsi 11-dən 12,2-yə qədər artıb. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz təşkil edib. Körpələr arasında əkilən doğulanların sayı 1984, üçməlmin sayı 96 olub. Yəni 992 ailə eyni zamanda iki, 32 ailə isə üç övlad sahibi olması ilə sevinib.

"Dünya gəlirli-gedimlidir" deyiblər. Ölkədə yanvar-iyul ayları ərzində 37 min 183 ölüm halı qeyd olub.



Demoqrafik göstəricilərimiz də müsbətdir

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə ölüm səviyyəsi azalaraq 7,2-dən 6,4-ə düşüb. Ölümün azalması isə təbii artıma bilavasitə təsir edən səbəbdir. Belə ki, doğumun artması kimi ölümün azalması da təbii artımın şərtidir.

Prezident İlham Əliyev "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyir. Bu sözlərin arxasında Azərbaycan xalqının gündən-gündə yüksələn rifah halını, dövlətin öz vətəndaşına sonsuz qayğısını ifadə edən böyük bir həqiqət dayanır. Bu həqiqəti bir çox faktlar təsdiqləyir ki, onların biri də məhz ölüm hallarının azalmasıdır. Ötən müəyyən dövr ərzində koronavirus pandemiyası və erməni çəlladlarının cinayətləri nəticəsində yarımçıq qırılan ömürləri istisna etməklə, son illərdə ölkədə, ümumiyyətlə, ölümün səviyyəsi aşağı düşür, ya-

xud sabit qalır. Bunun səbəblərindən biri, əlbəttə ki, insanın gün-güzeranın yaxşılaşmasıdır. Bu mənada əhalinin gəlirlərinin çoxalması, əməkhaqqının getdikcə yüksəlməsi, pensiya və müavinətlərin artması böyük rol oynayır.

Azərbaycan vətəndaşının sağlamlığının qorunması dövlətin qarşısına qoyduğu ən mühüm vəzifələrdən biridir. Təsədüfi deyil ki, son illər əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlib, müayinələrin sayı artıb, xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dövlət büdcəsində səhiyyənin inkişafına ayrılan vəsaitin məbləği ilböl artır. Ölkədə yeni müasir müalicə ocaqları inşa edilib və əvvəlkilərlə yenidən qurulub, tibbi sığorta tətbiq olunub.

Ölüm hallarının azalmasına, əlbəttə ki, ölkədə qida məhsullarının keyfiyyətinin yüksəldilməsi, ekoloji vəziyyətin

yaxşılaşması, insanlar üçün yaradılan rahat məişət şəraiti və s. amillər də təsir göstərir.

Dünyada analoqu olmayan faktdır ki, ölkə Prezidenti hər bir vətəndaşın səhhətini, sağlamlığını qeydində qalır. Koronavirusun tüğyan etdiyi dövrdə dövlət başçısının dediyi sözləri xatırlamaq kifayətdir: "Pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətinə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır".

Bütün deyilənlərlə yanaşı, insanı yaşadan digər amillər də var. Bunlar xalqımızın milli-mənəvi dəyərləridir. Çətin gündə bir yerdə olmaq, bir-biri-

nin dərdinə şərik çıxmaq, xoş hadisələr baş verəndə sevinci bölüşmək, yaşa dolmuş valideynlərə övladların qayğısı ömrü uzadan amillər sırasındadır.

Nəhayət, boşanmalar haqqında. Onların sayı azalıb! İlin ilk 7 ayında 35 min 646 nikah (keçən ilin eyni dövründə 30 min 289) və 8 min 862 boşanma halı (keçən ilin eyni dövründə 9 min 682) qeydə alınıb. Beləliklə, nikahların sayı hər 1000 nəfərə 5,2-dən 6,1 qədər artıb. Boşanmaların sayı isə azalaraq 1,7-dən 1,5-ə enib. Təki həmişə belə ola. Çünki bu, dünyaya nümunə olan Azərbaycan ailəsi modelinin öz yüksəkliyində qalması, milli-mənəvi dəyərlərimizin, ailə ənənələrimizin yaşayış mərkəzində qalması deməkdir.

Flora SADIQLI,
"Azərbaycan"

Almatıda Azərbaycanla Özbəkistanın enerji əməkdaşlığının yol xəritəsi müzakirə edilib

Qazaxıstanın Almatı şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirliyinin tədbiri çərçivəsində energetika naziri Pərviz Şahbazovla Özbəkistanın energetika nazirinin birinci müavini - nazir vəzifəsini icra edən Azim Ahmedxacayev arasında görüş olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla Özbəkistan arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bu ilin avqust ayında imzalanan yol xəritəsinin icrasından irəli gələn məsələlər müzakirə edilib. Həmçinin Azərbaycandan neft və neft-kimya məhsullarının nəqli, elektrik və qaz-türbin stansiyaları layihələri, eləcə də enerji tənzimləməsi məsələləri üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı qaydada əməkdaşlığın gücləndirilməsi və koordinasiya fəaliyyətinə sayəsində enerji sahəsində çoxşaxəli əməkdaşlıq istiqamətləri ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşməsinə töhfə verəcək.



Çörəyin çəkisinə nəzarət məqsədilə mütəmadi monitorinqlər aparılır


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarında çörəyin faktiki çəkisi ilə etiketdə göstərilən çəkini uyğunluğuna nəzarət edilməsi istiqamətində monitorinqlərini davam etdirir.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, "Bizim Market"-də satılan "Bakery" MMC-nin istehsalı olan çörəyin faktiki çəkisinin etiketdə göstərilən çəkiddən az olması barədə dəxli olmuş vətəndaş müraciəti araşdırılıb və istehlakçının çəkidi əldə etdiyi müəyyən edilib. "Bizim Market" MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Protokol və iş üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məlumat üçün bildiririk ki, çörəyin qablaşdırılmasında çəkini göstərməsi və faktiki çəkini etiketdə göstərilən çəkiyə uyğunluğuna əməl edilməsi ilə bağlı Dövlət Xidməti tərəfindən iri çörək istehsalçıları və ticarət şəbəkələrinin rəhbərlərinə müraciət göndərilib və qanunvericiliyə riayət olunması tələb edilmişdir. Mövcud qanunvericiliyə əsasən, istehlakçıların malların, işlərin və ya xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var. Satıcı (istehsalçı) məhsulların kütləsi və ya çəkisi, əsas ölçüləri, həcmi və miqdarı barədə istehlakçılara düzgün məlumat verməlidir. Əks halda istehlakçıların aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manata, vəzifəli şəxslər min beş yüz manatdan iki min manata, hüquqi şəxslər isə dörd min manatdan altı min manatadək məbləğdə inzibati qaydada cərimə edilir.



Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr olunmuş müsabiqələr elan edilib



29 Sentyabr Ümumdünya Ürək Günüdür

Sağlam yaşamaq üçün insan özü-özünün həkimi olmalıdır



İçərişəhərdə yerləşən "Ədibin Evi"ndə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - yazıçı, alim və pedaqoq Mir Cəlalın anım gününə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ədibin ailə üzvləri, Mir Cəlalın sonradan həmkarlarına çevrilən tələbələri, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mediannın İnkişafı Agentliyi, Mətbuat Şurasının nümayəndələri və ədəbiyyatsevərlər iştirak edərkən "kiçik hekayənin böyük ustası"nın irsinin davam etdirilməsi məqsədilə bir sıra birgə layihələr üzərində çalışacaqları barədə müzakirə aparılıb. Tədbir iştirakçıları vurğulayıblar ki, Mir Cəlalın bədii sözlə maraqlı sətir, hadisə və obrazları yığcam və lakonik üslubda yaratmaq bacarığı bugünkü qədər aktual olmayıb. Belə ki, informasiya texnologiyaları təkamülünün gətirdiyi yeni platformalar hamını qısa məzmunla daha çox fikir çatdırmaq məcburiyyəti qarşısında qoyur. Bununla yanaşı, satira ilə güldürüb düşündürən, ədəbiyyatımızın qızıl fonduna düşmüş Mir Cəlalın əsərləri ictimai müzakirələrdə cəmiyyətimizin tərəqqisinə səslənən fəaliyyət istiqamətlərinə də tokan verə bilər.

"Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfqət Mehraliyeva anım tədbirinin yekununda Mir Cəlalın xatirəsinə həsr edilmiş iki müsabiqəni elan edib.

Onlardan birincisi "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun Mediannın İnkişafı Agentliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil etdiyi və görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr edilmiş "6 Sözlük Əhvalat" adlı müsabiqədir.

Bu müsabiqənin qalibləri Bakı Dövlət Universitetinin professoru, ədəbiyyatşünas Təhsin Mütəllibovun sədrliyi ilə peşəkar yazıçı və jurnalistlərdən ibarət münisiflər heyəti tərəfindən seçiləcək və bu ilin dekabrında mükafatlandırılacaqlar.

Müsabiqə dövründə iştirakçılara yaradıcı prosesdə dəstək məqsədilə iki vebinar keçiriləcək.

Mediannın İnkişafı Agentliyinin rəsmi veb-saytında yer alan səhifəyə (<https://bit.ly/MEDIA>) daxil olaraq müsabiqə şərtləri barədə daha ətraflı məlumat almaq, həmçinin müsabiqəyə müraciət etmək mümkündür.

Müsabiqələrin ikincisi "Ədibin Evi"nin təşkil etdiyi Mir Cəlal adına III hekayə müsabiqəsidir. Hekayələrin mövzusu ilə bağlı məhdudiyət yoxdur. Həcmi 1500

(min beş yüz) sözdən çox olmamaq şərti ilə Azərbaycan dilində yazılan hekayələr elektron şəkildə edibinevi@gmail.com ünvanına 2023-cü il 1 yanvar tarixindəki qədər qəbul ediləcək. Müsabiqəyə qədər çap olunmuş hekayələr qəbul edilmir.

Final mərhələsinə yüksələn 10 (on) hekayə "TEAS Press Nəşriyyat Evi" tərəfindən topla şəkildə nəşr ediləcək. Qaliblər Xalq yazıçısı Elçinin sədrliyi ilə peşəkar yazıçı və ədəbi tənqidçilərdən ibarət münisiflər heyəti tərəfindən seçiləcək və 2023-cü ilin aprel ayında mükafatlandırılacaqlar. Birinci yer qalibinə 3000, ikinci yer qalibinə (iki mükafat) 2 000, üçüncü yer qalibinə isə (üç mükafat) 1000 manat pul mükafatı təqdim ediləcək.

Qeyd edək ki, "Ədibin Evi" Mir Cəlalın 1929-1940-cı illərdə Bakıda yaşadığı ilk ünvanıdır. O, burada onu məşhur edən "Bir gəncin manifesti", "Dirilən adam" romanlarını, bir çox satirik hekayələrini qələmə alıb.

Cənubi Azərbaycanın Təbriz şəhəri yaxınlığındakı Əndəbil kəndində 1908-ci ildə anadan olan Mir Cəlal 70 yaşında Bakıda vəfat edib və ikinci Fəxri xiyabanda dəfn olunub. Onun 100 illik yubileyi 2008-ci ildə UNESCO-nun Parisdəki baş qarargahında qeyd edilmişdir.

Bu əlamətdar gün ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə qeyd edilib.

Təşəbbüsü Dünya Səhiyyə Təşkilatı, UNESCO və digər mühüm təşkilatlar dəstəkləyiblər. Ümumdünya Ürək günü əvvəllər sentyabrın son bazar günü qeyd olunurdu. 2011-ci ildən başlayaraq sentyabrın 29-da keçirilir.

"Həyat üçün ürək"

Ümumdünya Ürək Federasiyası Dünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində 100-dən çox ölkədə tədbirlər təşkil edir. Tədbirlərin proqramına kütləvi sağlamlıq yoxlamaları, ictimai mühazirələr, tamaşalar, elmi forumlar, sərşgilər, konsertlər, gözləntilər və idman yarışları daxildir. Müəmmədi olaraq hər il keçirilən Ümumdünya Ürək günü ürəyin sağlamlığı ilə bağlı müəyyən mövzuya həsr olunur. Bu əlamətdar gün "Həyat üçün ürək" şüarı altında düzənlənir.

Dünya kardioloqları qan təzyiqinin yüksəlməsi, qanda xolesterolün və qlükozanın miqdarının artması, siqaret çəkmək, artıq çəki, piylənmə, fiziki hərəkətsizlik, meyvə və tərəvəzlərlə qidalanmanın azlığı ilə ürək-damar xəstəlikləri və insultun yaranmasının risk amilləri hesab edirlər. Odur ki, hətta uşaq və yeniyetmə yaşında formalaşan qeyri-sağlam həyat tərzi ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxarır. Bu səbəbdən xəstəliyin profilaktikası uşaq yaşlarından başlamaq məsləhət görülür.

Hər il milyonlarla insanı həyatdan qoparan ürək-damar xəstəlikləri hazırda dünyada ölümün və əlilliyin əsas səbəblərindən biri sayılır. Azərbaycan Tibb Universitetinin Kliniki Farmakologiya kafedrasının dosenti, tibb elmləri doktoru Sona Qəhrəmanova bildirir ki, bütün dünyada ölüm və əlilliyə səbəb olmağa görə birinci yerdə olan ürək-damar xəstəlikləri Azərbaycanı da çox gəncləşdirir. "Xüsusi də ürəyin işemik xəstəlikləri geniş yayılıb. Bu zaman

qan təchizatının pozulması nəticəsində ürəyin müəyyən hissəsinin özələninin məhvi baş verir. Ümumiyyətlə, ürək nasos kimi işləyərək bütün orqanizminizi qanla təchiz edir. Yeganə orqandır ki, daim işlək vəziyyətdədir və onun funksiyası pozulanda digər daxili orqanların da fəaliyyəti pozulur. Beyin, böyrək, qara ciyər və digər orqanlar sıradan çıxmağa başlayır. Ancaq ürək dayanmamış ölüm baş vermir".

Ürək-damar xəstəliyinin yaranmasının səbəbləri müxtəlifdir. Kardioloq Sona Qəhrəmanova vurğulayır ki, genetik faktorlar və stres bu xəstəliyin yaranmasında ilk yerləri tutur: "Yaxın qohumlarda ürək-damar xəstəliyi varsa, irsi meylliyin mümkününü nəzərə alınmalıdır. İrsi meyllilik qədər bu xəstəliyin yaranmasına güclü təsir göstərən digər faktor stressdir. Gündəlik həyatımızda təəssüf ki, stressdən uzaq olmağımız mümkün deyil".

Mütəxəssis ürək-damar xəstəliyindən əziyyət çəkənlərin sayının artmasına son illər baş verən hadisələrin böyük təsir göstərdiyini bildirir. Pandemiya və müharibənin istəməz insanları psixoloji durumuna mənfi təsir göstərdiyini qeyd edir.

Ürək xəstəliyi çarəsiz xəstəlik deyil

Sona Qəhrəmanova bir vacib məqamı da nəzərə çatdırır ki, ürək-damar xəstəliklərində "cavanlaşma" müşahidə olunur. Kardioloq bildirir: "Ümumiyyətlə, bütün dünyada ürək-damar xəstəliyi arasında kişilər çoxluq təşkil edirlər. Çünki siqaret çəkmək, spirtli içkilərin qəbulu kimi xoşagəlməz vərdişlər onlarda daha çoxdur. Kişilər üçün 40-60 yaşarası ürək-damar xəstəliklərinin yaranması üçün ən təhlükəli yaş hesab edilir. Amma son illər 35 yaşında, hətta daha aşağı yaşda olan kişilərdə də infarkt olmağa səbəbləri inkişaf edir. Kişilərdən fərqli olaraq, qadınlarda bu xəstəlik bir az gec baş verir. Qadın harmonlarının öz orqanizmini müdafiə etmə xüsusiyyəti var. Ona görə də qa-



dınlarda bu patologiyalar klimakterik dövrdən, yəni 50 yaşdan sonra inkişaf etməyə başlayır. Qadınlar yaşa olduqdan sonra onlar da kişilərlə eyni ürək-damar xəstəlikləri problemləri ilə üzləşirlər. Bu səbəbdən ürək xəstəliklərindən ölüm hallarını qadınlarda daha yuxarı yaşlarda görürük".

Təz-təz qəfil ölüm xəbərləri yayılır. Bir çoxları barədə "yatdı, ayılmadı", - deyirlər. Əksəriyyətinin də səhhətindən heç bir şikayət etmədiyini yaxınlarından - ailə üzvlərindən, iş yoldaşlarından, dostlarından eşidirik. Mütəxəssis təsdiq edir ki, qəfil ölüm var, belə bir anlayış, hətta təsnifatda da var. Ancaq... Sona Qəhrəmanova deyir: "Qəfil ölümün də səbəbi ürəkdir. Miokard infarktından sonra qəfil ölüm baş verə bilər. Ürək mədəciyinin fibilyasiyası, əsməsi nəticəsində ürəyin fəaliyyətinin qəfil dayanması ola bilər. Ya da, sadəcə, soyuq aritmia deyilən bir hal var. Bu xəstələrdə massiv trombların emələ gəlməsinə meyllilik olur. O tromb hər hansı bir böyük damarı, tutaq ki, ağciyərin arteriyasını tutanda qəfil ölüm baş verir".

Qəfil ölümlərin səbəbi ürək-damar xəstəlikləri patologiyasıdır. Belə halların qarşısını almaq üçün onu yaradan səbəbləri vaxtında aşkar çıxarmaq lazımdır. Mütəxəssis məsləhət görür ki, təkə ürək-damar xəstəliklərini deyil, digər patologiyaları da vaxtında üzə çıxarmaq üçün ildə 1-2 dəfə müayinələrdən keçmək lazımdır: "Hər il 1-2 dəfə xəstəxanalara gedib heç olmasa müayinədən keçərək qan laxtalanması, xolesterolün miqdarı, qan təzyiqi, şəkərli diabet, böyrək, qaraciyər, qal-

xanabənzər vəzin funksiyasını öyrənmək lazımdır. Ölkəmizdə bunun üçün lazımı şərait yaranıb. Artıq icbari tibbi sığorta bütün Azərbaycanı əhatə edir".

Kardioloq diqqətə çatdırır ki, hər bir xəstəyin, hətta onkoloji xəstəliyin də başlanğıc mərhələdə qarşısını almaq olar: "Artıq zəncirvari reaksiya gedirsə, xəstəlik inkişaf edirsə, orqanizmdə dönməyən dəyişikliklər baş verirsə, müalicə etmək də çətin olur. Ona görə də zəncirin ilk halqalarında tədbir görmək lazımdır. Əslində, orqanizminizi biza xəbərdarlıq edir. Onu eşitmək lazımdır, simptom yaranan kimi tədbir görülməlidir. Doğru deyirlər ki, hər kəs özü-özünün həkimi olmalıdır. İnsan özü evdə qan təzyiqini, ürək ritminin pozulub-pozulmadığını yoxlaya bilər. Bu simptomların olmaması, insanı vadar etməlidir ki, xəstəxanalara gedib, daha dərindən müayinələrdən keçsin. Hər kəs yeyib-içdiyini diqqət yetirməlidir. Çox yatmaqla, çox oturmaqla ürəyi tənbəlliyə alışıdırmaq olmaz. Ancaq müayinə olunmadan ağır fiziki yükün altına girmək də olmaz. Ürək əzələlidir. Hər bir əzələ, eləcə də ürək məşq etməlidir ki, qüvvətlənsin. Onu tənbəlliyə alışıdırmaq da, həddindən artıq yükləmək də zərərli olur. Hər gün heç olmasa, orta templo, ürəyi təngnəfəs etmədən 3-5 kilometr gəzmək faydalıdır".

Bu gün dünyanın birnəmərlili problemi sayılsa da, ürək-damar xəstəlikləri, əslində, çarəsiz deyil. Kardioloq Sona Qəhrəmanova deyir: "İştirak etdiyim konfranslardan birində eşitmişdim ki, hansı ölkədə miokard infarkt olanların sayı çoxdursa, deməli, orada profilaktik tədbirlər görülür. Ürək xəstəliyi çarəsiz xəstəlik deyil. Xəstəliyin hər mərhələsində xəstəyə kömək etmək olur. Hətta ürəyin transplantasiyası da mümkündür. Ancaq profilaktik tədbirlərdən başlasaq, bunların heç birinə ehtiyac qalmayacaq".

Zöhrə FƏRƏCOVA, "Azərbaycan"

Avropanın enerji böhranı getdikcə dərinləşir

"Şimal axınları" qaz boru kəmərlərində baş verən partlayışlar və sızmalar vəziyyəti daha da gərginləşdirib

Avropada enerji böhranı davam edir. Hələ avqust ayında "Bank of America"-nin açıqladığı proqnozda qeyd edilirdi ki, Avropada qaz böhranı dahşətli sənəci üzrə davam edəcək. Qış üçün mavi yanacaq ehtiyatları kifayət etməyəcək.

Dünya isə hələ səbəbləri müəyyən edilməyən qəribə hadisələr baş verib. "Şimal axını-2" qaz boru kəmərinin sızması və daha sonra "Şimal axını-1"-in keçidiyini Bornholm adasının şimal-şərqində, Danimarkaya məxsus iqtisadi zonada fəvqəladə hadisənin baş verməsi ilə bağlı məlumatlar yayılıb.

Qeyd edilir ki, "Şimal axını-2"-nin A xəttində təzyiqin kəskin aşağı düşməsi, onun texniki qazla doldurulması məlum olub. Sonradan bildirilib ki, "Şimal axını-1" qaz kəmərinin hər iki xəttində də təzyiqin düşməsi qeydə alınıb.

"Nord Stream AG" şirkətindən bildirilib ki, hər iki qaz kəmərinin xəttinin eyni vaxtda sıradan çıxması qeyri-adi xarakter daşıyır. Bu kəmərlərlə qaz nəql etmək artıq mümkün deyil.

Danimarka Enerji Agentliyi böyük miqdarda qazın denizə daxil olduğunu bildirdi. Təyayır və gəmilərin insident yerinə beş dəniz mili məsafəsində yaxınlaşması qadağandır.

Fəvqəladə hadisənin di-versiya nəticəsində baş verməsi istisna olunmur. Belə ki, isveçli seysmoloqlar hətta "Şimal axınları" rayonunda iki partlayış qeydə alıblar. Latviyanın müdafiə naziri Artis Pabriks də bu hadisəni təxribat hesab edir. Onun deyiyinə görə, Baltik dənizində "Şimal axını" qaz kəmərlərinin partlaması təxribatdır. Təxribat NATO ərazisinin bilavasitə yaxınlığında baş verib. Nazir hadisənin araşdırılmasının və kritik infrastrukturun qorunmasının Aİ və NATO müttəfiqləri arasında sızma qazla doldurulması ehtiyac duyulduğu məqamın yetiştiriyini bildirib.

Bundan əvvəl Almaniyanın "Tagesspiegel" qəzetinin mənbələri də "Şimal axını-2" qaz kəmərinə və "Şimal axını-1"-in hər iki xəttində təzyiqin düşməsinin səbəbini təxribat ola biləcəyi qənaətinə gəliblər.

Təzliklə soyuq havanın bərqərar olacağını nəzərə al-



saq, bu Aİ, xüsusilə Almaniya üçün ən azı noxduandır. Rusiya üçün də bu, iqtisadi nöqtəy-nəzərdən yaxşı deyil, lakin bu nəticələr digərləri ilə müqayisədə çox da ağır deyil - məsələn, "Şimal axını-2"-nin sonuncu xətti də sıradan çıxsa, çox ağır fəsadlar gözlənilir...

Avropa diplomatiasının rəhbəri Josep Borrell deyib ki, "Şimal axınları"nda baş verən hadisələr düşüncəli təxribat olmağa hazırlaşır. Bu barədə Avropa İttifaqının saytında xəbər verilib.

"Avropa İttifaqı" "Şimal axını-1" və "Şimal axını-2" boru kəmərlərinə dəyən zi-yandan dərindən narahatdır. Mövcud olan bütün məlumatlar göstərir ki, bu sızıntılar düşüncəli təxribatın nəticəsidir. Biz nə baş verdi-

yini və bunun niyə baş verdiyini dair tam aydınlıq əldə etməyə yönəlməmiş istənilən təhqiqatı dəstəkləyəcəyik", - deyər Borrell bildirib.

O əlavə edib ki, təhlükəsizlik və ətraf mühitin qorunması məsələləri ən yüksək prioritetdir. Qaz kəmərləri ilə bağlı insidentlər təsadüfi deyil və hamıya təsir edir. Avropa İttifaqı insidentlə bağlı istənilən təhqiqatı dəstəkləyəcək və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün addımlar atacaq.

Eyni zamanda Aİ ölkələrinin başçıları enerji təhlükəsizliyi sahəsində öz dayanıqlığını artırmaq üçün növbəti addımlar atmağa hazırlaşır. Bundan əvvəl "Sinxua" Agentliyinin "Qlobal" jurnalının baş redaktor müavini

Liu Honq "Şimal axını-1" və "Şimal axını-2" boru kəmərlərində baş verən insidentlərin təxribat aktları olduğunu və bunun arxasında müxtəlif ölkələrin ola biləcəyi fikrini bildirib.

Ekspertlər "Şimal axınları"nda yaranmış fəvqəladə vəziyyətdə olaqədər qaz itkilərini hesablayırlar. Boru kəməri sisteminə baş verən fəvqəladə hallar səbəbindən havaya dəyərli iki milyard dollardan artıq məbləğdə olan qaz buraxıla bilər. Bu, neft-qaz və neft-kimya sənayesi üzrə rusiyalı analitik Aleksandr Sobko tərəfindən aparılan hesablamalardır. Ekspertin deyiyinə görə, təxmini hesablamalar aparsaq, yeni borudakı 300 bar təzyiqi və min kubmetr üçün 2000 dollar spot qiymətini əsas götürsək, bir xətdə 720 milyon dollar dəyərində qaz olub.

Əgər "Şimal axını"nda müqayisə olunan qaz həcmi-nin olduğunu fərz etsək, o zaman onun Avropanın ən böyük qazpaylayıcı mərkəzi - TTF-də hazırkı spot qiymətinə görə üç xətt üzrə dəyər 2,1 milyard dollar ola bilər.

Rizvan CƏFƏROV, "Azərbaycan"

Ermənistanda fərarilər xalqı savaşa səsləyirlər

Keçmiş hərbi xunta yaranmış vəziyyətdən istifadə edərək ölkədəki xaosu daha da dərinləşdirməyə çalışır

Ermənistanda Nikol Paşinyan hakimiyyəti ilə sabiq iqtidar təmsilçiləri arasında kəskinləşən qarşılıqlı ölkədə xaosun artdığını, ictimai-siyasi proseslərin daha gərgin mərhələyə qədəm qoyduğunu göstərir.

Xüsusilə Ermənistanın son təxribatları fonunda Azərbaycan Ordusu tərəfindən aldığı məğlubiyyətlərdən sonra sosial narazılıqlardan istifadə edən Sarkisyan-Koçaryan koalisiyasının revans istəyi vəziyyəti daha da qarışdırır.

Proseslər göstərir ki, Sarkisyan-Koçaryan koalisiyası yaranmış vəziyyətdən istifadə edərək ölkədəki xaosu daha da dərinləşdirməyə çalışır. Bununla da sabiqlər yenidən Ermənistanda hakimiyyət başına qayıtmağı düşünür. Əsas niyyət davam edən etirazlar fonunda iqtidara qarşı müqavimət və itaətsizlik təşkil etmək, bununla xaosu daha da dərinləşdirməyə çalışmaq, güc yolu ilə hakimiyyəti qəsb etməkdir.

Dünya Robert Koçaryan keçirdiyi mətbuat konfransında növbəti dəfə sorsəmləyərək Qarabağın gələcəyinin açarının Ermənistan xalqının əlinə olduğunu deyib. Bildirib ki, 1992-ci ildə də, indi də belədir: "1992-ci ildə vəziyyət indikindən yaxşı deyildi. İndi sual yaranır: Qarabağ elitəsi Azərbaycanla addım-addım inteqrasiya edərək əməkdaşlıq yolu ilə gedəcək, yoxsa hələ də mübarizəyə hazırdır? Deməli, hər şey xalqın öz əlinədir. Əgər o, döyülməyə hazırdsas, deməli, heç olmasa hər şeyi dayandırmaq şansı var".

Hər iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının aktual olduğu bir dövrdə Koçaryanın və ona bənzər digər arağızşdıranların bu cür sorsəmləyərək bəyanatlar verməsi, erməni xalqını növbəti dəfə fəlakətə sürükləyir.

Azərbaycanla müharibədəki məğlubiyyət Ermənistanı elə bir uçuruma yuvarladı ki, xilası mümkün deyil. Bütün bunlar, o cümlədən Koçaryan və Sarkisyan kimi müharibə cinayətkarlarının hakimiyyətləri

dövründən yığılıb qalmış ağır problemlər hazırkı hakimiyyəti çətin vəziyyətdə qoyub. Əslində, revanşist qüvvələr çox yaxşı başa düşürlər ki, böyük siyasətə qayıtmaq üçün heç bir şansları yoxdur - xalq hələ onların hakimiyyət dövrünün acınacaqlı vəziyyətini unutmayıb.

Robert Koçaryanın açıqlamaları fonunda "4rd.am" saytı yazır ki, 2020-ci ildə müharibə oldu, Ermənistan-da çətin anlar yaşanmağa başladı, Paşinyanın reytingi kəskin endi. Və elə bu andan da bütün dölmə-deşiklərdən siyasi meyitlər çıxmağa başladı: "Ancaq Sarkisyanın siyasi reabilitasiya şansı dostu Robert Koçaryandan da azdır. Əgər hətta onların reytinglərini toplasaq, Nikol Paşinyanın indiki reytinginə çatmaz. Bunun da bir izahı var: xalq hələ öz yaddaşını itirməyib. Hətta kapitulyasiyadan sonra da insanlar Paşinyanla Koçaryan-Sarkisyan koalisiyası arasında seçim etməli olsalar, əksəriyyət yenə birincini üstün tutacaq".

Vurğulanır ki, Koçaryan müharibə haqda, Paşinyanın daha əlverişli şərtlərlə münasibətinin siyasi yolla həlli üçün əldən verdiyi fürsətlər haqqında çox şey söyləyib: "Bağışlayın, ölkədə 10 il hakimiyyətdə olan siz deyildiniz ki? Niyə münasibətin bizim üçün əlverişli şərtlərlə həll etmədiniz? Onun müşahibəsindəki bütün cəfəngiyyat da buna yönəlib - bulantıq suda balıq tutmaq. Və bizim xalq da bunu bilməlidir və unutmalıdır ki, 2018-ci ilin yazında rüsvayçı şəkildə qovduğumuz adamlar hakimiyyətdə can atırlar..."

Göründüyü kimi xalq müharibə canilərinin fikirlerini elə də ciddi qəbul etmir və son 30 ildə Ermənistanı düşdüğü ağır sosial-iqtisadi böhranın səbəbkarının onlar olduğunu çox yaxşı dərk edirlər. Hər halda proseslərin gedişi, sülh müqaviləsinin imzalanmasının yubadılması İrəvanı qarşıdakı dövr ərzində daha çətin günlərinə və qarşılıqların gözləndiyini göstərir.

Elçin CƏFƏROV, "Azərbaycan"



Dövlət Sərhəd Xidmətinin Akademiyasında "Dəmir yumruq" abidə kompleksinin açılışı olub



Sentyabrın 27-də Dövlət Sərhəd Xidmətinin (DSX) müqəddəs torpaqlarımızın düşmən tapdığından azad olunması uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli Zəfər bayrağımızı azad edilən torpaqlarda dalğalandırılmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şühidlərimizə əbədli ehtiramın ifadəsi olan Anım gününün ikinci ildönümü münasibətilə tədbir keçirilib.



sərhədcilərin bu gündə səngərdə və sərhəddə böyük əzmlə xidmət apardıkları, ərazi bütövlüyü bərpa edilmiş ölkəmizin bütün hüddudları boyunca dövlət sərhədlərinin toxunulmazlığının qətiyyətlə təmin olunduğu, milli maraqlarımızın ən yüksək səviyyədə müdafiə edildiyi ifadə olunub.

Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılmış Dövlət Sərhəd Xidməti Akademiyasının vətəninə, xalqına və dövlətinə sadıq peşəkar sərhədçi zabitlərin yetişdirilməsində əhəmiyyətli rolu qeyd edilib.

Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, Azərbaycan sərhədcilərinin qəhrəmanlıq və şücaət göstərmələri qeyd edilib.

Torpaqlarımızın azad edilməsi uğrunda apardığımız haqq savaşında Silahlı Qüvvələrimizin, o cümlədən DSX-nin heyəti arasında şühidlik zirvəsinə yüksələn hərbçilərin fədakarlığını yaddaşlardan heç bir zaman silinməyəcəyi, axıtdıqları qanları ilə müqəddəs torpaqlarımızı Vətənə qovuşdurən qəhrəmanlarımızın əziz xatirələrinin hər zaman qürur və ehtiramla yad ediləcəyi, onların gələcək nəsillərə qoyduğu qəhrəmanlıq mirasını daima uca tutulacağı vurğulanıb.

DSX-nin bütün hərbi hissə və bölmələrində Anım gününün ikinci ildönümü ilə əlaqədar tədbirlər keçirildiyi qeyd edilib, həmçinin şühidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin və qazilərin sosial müdafiəsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğu bildirilib.

Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən

sonra tədbirdə torpaqlarımızın azadlığı uğrunda şühidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların əziz xatirəsi hərbi orkestr tərəfindən "Təzim" marşının ifası ilə bərdəqəlik sükutla anılıb.

General-polkovnik Elçin Quliyev tədbirdə tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə "Dəmir yumruq" əməliyyatı nəticəsində 30 illik işğala son qoyulacağına ərazi bütövlüyümüzün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan Respublikası-

Təxribat məqsədilə Kəlbəcər istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladqların ərazilərinin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir.

nun Alagöllər ərazisində aşkar edilən növbəti 259 ədəd piyada öleyhinə "PMN-G" tipli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Sentyabrın 28-dək Kəlbəcər rayonunun Alagöllər ərazisi ümumilikdə 543 ədəd piyada öleyhinə "PMN-G" və 8 ədəd tank öleyhinə "TM-62M" minasından təmizlənib.



UNHCR
United Nations High Commissioner for Refugees
Haut Commissariat des Nations Unies pour les réfugiés

Maraq ifadə etməyə dəvət

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi (BMT QAK) məcburi köçkünlərə yönəlik üç (3) əsas sahədə layihələr hazırlamaq üçün ölkədəki potensial QHT tərəfdaşlarını müəyyən etməkdə maraqlıdır. Maraqlanan təşkilatlar aşağıdakı üç sahədən biri üçün konseptual təklif təqdim etməlidirlər:

- Gender bərabərliyinə və bu sahədə imkanların artırılmasına dəstək;
- İcma səfərbərliyinə dəstək;
- Partlayıcı vasitələrin riskləri ilə bağlı maarifləndirmə üçün məlumatlılıq səviyyəsinin artırılmasına dəstək.

Birdən artıq sahə ilə maraqlanan QHT-lər ayrı-ayrı konseptual təkliflər təqdim etməlidirlər. Konseptual təkliflərinizlə tələblərə uyğunluğu və necə təqdim edəcəyinizlə bağlı tövsiyələr "Maraq ifadə etməyə davət" hər birində ayrıca təsvir edilmişdir.

Ətraflı məlumat üçün lütfən bu sayta daxil olun:
<https://azerbaijan.un.org/en/200617-calls-expression-interest>.

Konseptual təklif digər təsdiqedicilərlə birlikdə **cümə günü, 28 oktyabr 2022-ci il tarixində, Bakı vaxtı ilə saat 17:00-a** qədər təqdim edilməlidir.

UNHCR
United Nations High Commissioner for Refugees
Haut Commissariat des Nations Unies pour les réfugiés

Calls for Expression of Interest

The Office of the United Nations High Commissioner for Refugees in Azerbaijan (UNHCR) is interested to identify potential NGO partners in the country to developed projects in three (3) key areas targeting internally displaced persons (IDPs). The interested organizations should submit a Concept note for one of the three areas:

- Support to Gender equality and empowerment.
- Support for Community mobilization.
- Support for awareness raising for Explosive Ordinance Risk Education (EORE).

NGOs interested in more than area need to submit separate Concept notes. Details on eligibility and how to submit your Concept note are described in each *Call for Expression of Interest* separately.

For details please visit <https://azerbaijan.un.org/en/200617-calls-expression-interest> website.

Concept note along with the other supporting documents should be submitted by **Friday, 28 October 2022 at 17:00 hours** in Baku time.

OXUCULARIN NƏZƏRİNƏ!

"Azərbaycan" qəzetinə 2022-ci il üçün abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) **manat**
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) **manat**
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) **manat**

Hörmətli oxucular!
Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfatə Sahi Əşası Tikinti və Təchizat İdarəsi ümumtəhsil müəssisələrinə "Maşın və avadanlıqlar" xərc maddəsi üzrə bir sıra malların satın alınması məqsədilə tender elan edir

Tenderdə iştirak etmək istəyənlər 1100 (bir min bir yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesabla köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas sənədlər toplusunu Bakı şəhəri, Y.Bakuvı küçəsi 18 nömrəli ünvandan (əlaqələndirici şəxs - İlham Şiخبابəyev, tel: (+99412) 465 73 48) ala bilərlər.

Təşkilat: Elm və Təhsil Nazirliyi Təsərrüfatə Sahi Əşası Tikinti və Təchizat İdarəsi

Bank adı: "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sənaye filialı
Kod: 805603
VÖEN: 9900001881
M/h: AZ03NABZ0135010000000002944
S.W.I.F.T. İBAZAZ 2X
H/h: AZ28İBAZ38030019441856517211
VÖEN: 1500016711

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (müvafiq icra orqanı tərəfindən verilmiş, rəsmi blanklarda və möhürlə təsdiq olunmuş) təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyəti dayandırdığı müddət nəzərə alınmadan) vergidöyümcüsünün Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olub-olmadığına dair vergi orqanından alınmışdır. Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir. Müvafiq orqandan tələb olunan sənədin cari ayı əhatə etməsi mütləqdir (arayı 01.09.2022-ci il tarixdən sonra alınmış arayı qəbul ediləcəkdir);
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayı). Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayı (bir ildən az müddətdə fəaliyyət göstərsə, həmin dövrü əhatə edən bank arayı) (01.09.2022-ci il tarixdən sonra alınmış arayı təqdim edilməlidir);
- iddiaçının ilkin qeydiyyat sənədinin müvafiq qaydada təsdiq edilmiş surətini (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərməklə), ünvan və bank rekvizitləri;
- tender təklifini və satınalma müqaviləsinin imzalanacağı salahiyyətinə malik olan şəxsin salahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin surəti).

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (müvafiq icra orqanı tərəfindən verilmiş, rəsmi blanklarda və möhürlə təsdiq olunmuş) təqdim etməlidirlər:

- tenderin əsas şərtlərini təsdiqləyən bütün digər sənədlər;
- iddiaçının tender təklifi (şərtlərin açıqlığı tarixdən sonra azı 60 bank günü qüvvədə olmalıdır; ödəniş şərtləri, malların tam göndərilməsi (təhvil verilməsi) müddəti və mallar üçün təminat şərtləri barədə məlumatlar tender təklifinin tərkib hissəsi sayılaraq təqdim olunmalıdır);
- iddiaçının tender təklifinin bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır və tender təklifinin ümumi qiymətinin 1 (bir) faizini təşkil etməlidir).

İcraçı malların korlanmadığı və zədələnmədən, sifarişinin müəyyən etdiyi sonuncu təyinat məntəqəsinə qablaşdırma, markalanma və daşınmasını təmin etməlidir. Müqavilə imzalandığı tarixdən malların (iş və xidmətlərin) 100 (bir yüz) faizi ən gec 1 (bir) ay ərzində İcraçı tərəfindən Sifarişçiyə təhvil verilməsi başa çatdırılmalıdır.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda qeyd olunan sənədləri **02.11.2022-ci il saat 16:00-dək**, tender təklifi və tender təklifinin bank təminatını **14.11.2022-ci il saat 16:00-dək** yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. İddiaçıların təklifləri **15.11.2022-ci il saat 16:00-da** Elm və Təhsil Nazirliyinin Təsərrüfatə Sahi Əşası Tikinti və Təchizat İdarəsinin iclas zalında açıqlanacaq.

İddiaçıların salahiyyətli nümayəndələri tenderdə iştirak edə bilərlər.

Tender komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti "Dənizçi Təmir-Tikinti" MMC-yə tələb olunan santexnika mallarının satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 10 oktyabr 2022-ci il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Mikayıl Useynov 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.

Tender komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti "Dənizçi" MTK-nın 1-ci mərtəbəsi uşaq bağçası olmaqla yüksəkmərtəbəli yaşayış binalarında yük liftləri üçün qapı mexanizmlərinin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 5 oktyabr 2022-ci il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Mikayıl Useynov küç., 2
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132.

Tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin kollektivi şöbə müdiri Şakir Şabanova əmisi

TEYMUR TEYMUROVUN

vəfatından kədərliyini bildirir və dərin hüznü başsağlığı verir.

BAŞ REDAKTOR Bəxtiyar SADIQOV	Ünvan AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, 11 mərtəbə e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az	Telefonlar Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 539-72-39, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotolitrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühəssislik - 539-59-33	Qeydiyyat nömrəsi 1 "Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb səhifələnməsi, "Azərbaycan Nəşriyyatı" MMC-də çap edilmişdir	Rəsmi sənəd və çıxışlarda sۆylönlənlər barəbar, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənəfiyinə uyğun gəlməlidir Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır	Gündəlik qəzet Tiraj 6563 Sifariş 2726 Qiyməti 40 qəpik
--	--	---	---	---	--